

0106_Az_Əyanii_Yekun imtahan testinin sualları

Fənn : 0106 ASK-nin iqtisadiyyatı və idarə edilməsi

1 Ölkənin iqtisadiyyatının yüksəldilməsi, yığım və istehlak fondlarının formalaşmasında, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında hansı kompleks mühüm əhəmiyyətə malikdir?

- ticarət
- tikinti
- ağır sənaye
- ASK
- yüngül sənaye

2 ASK-nin iqtisadiyyatı elminin bir sıra kənd təsərrüfatı iqtisadiyyatı elmləri ilə əlaqəsi varmı?

- praktiki əlaqə
- iqtisadi marağı
- heç bir əlaqə
- nəzəri-metodoloji əlaqə
- təşkilatı əlaqə

3 ASK iqtisadiyyatı elmi Ask dairəsində nəyi öyrənir?

- məhsul istehsalını
- torpaqdan istifadəni
- səmərəliliyi
- istehsal münasibətlərini
- satışı

4 İqtisadi qanunların ASK-nin idarəedilməsində əhəmiyyəti nədən ibarətdir?

- əmək haqqı ucuzlaşır
- səmərəliliyə səbəb olur
- əlaqəsi yoxdur
- əmək haqqı artır
- mükafat verilir

5 Milli iqtisadiyyatın yüksəldilməsində ASK nə kimi rol oynayır?

- köməkçi rola malikdir
- nisbi səviyyədə
- həlledici səviyyədə
- heç bir rolu yoxdur
- əlaqəsi yoxdur

6 Azərbaycanda ASK məhsulları istehsalının artırılması üçün nə mövcuddur?

- yollar, körpülər
- ehtiyat və imkanlar
- maşın-mexanizmlər
- nəqliyyat vasitələri
- emal müəssisələri

7 ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- tam mümkün deyil
- mümkündür
- yüksək səviyyədə mümkündür

- tam mümkündür
- artıqlaması ilə mümkündür

8 əhalinin və sənaye sahələrinin tələbatını yüksək səviyyədə təmin etmək ASK-nin nəyini təşkil edir?

- strukturunu
- məqsədini
- inkişafını
- əlaqələrini
- maya dəyərini

9 ASK-da birləşən sahələr geniş təkrar istehsal prosesinin müəyyən mərhələsində hansı məhsulu istehsal edir?

- daha bahalı məhsul
- səmərəli məhsul
- daha ucuz məhsul
- yüksək keyfiyyətli məhsul
- özünəməxsus məhsul

10 Vahid halında formalaşan istehsal-xidmət sahələri özünün texnoloji, istehsal və iqtisadi sərbəstliyini nə edir?

- zəiflədir
- yüksəldir
- nisbətən saxlayır
- aşağı salır
- inkişaf etdirir

11 ASK-da bazar iqtisadiyyatı sürətləndikcə hansı proses daha da sürətlənir?

- əmək təşkili
- gəlirlər
- məhsul istehsalı
- suvarma
- kooperasiya

12 ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir?

- suvarma üsulları
- mənfəət
- əmək haqqı
- rentabelik
- istehsal-iqtisadi əlaqələr

13 Bazar iqtisadiyyatının inkişafı nəyin yeniləşməsini təyin edir?

- əməyin təşkilinin
- sərvətin
- əmlakın
- texnikanın
- təsərrüfatçılıq formalarının

14 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları ölkənin istehlak şeylərinə olan tələbatının hansı hissəsini təmin edir?

- 85%
- 70%
- 75%

- 50%
 40%

15 ASK-nın başlıca istehsal sahəsi nədir?

- təmir sahəsi
 kənd təsərrüfatı
 satış sahəsi
 tədarük sahəsi
 emal sahəsi

16 ASK-nın iqtisadiyyatı elmi sahə iqtisadiyyatı elmi kimi nəyi tədqiq edir?

- sahə daxilində mənfəəti
 sahə dairəsində ictimai münasibətləri
 sahə dairəsində əmək haqqını
 sahə daxilində əmək təşkilini
 sahə dairəsində əhali yerdəyişməsinə

17 ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- məqsəddən yüksəkdir
 uyğundur
 uyğun deyil
 tam uyğundur
 nisbətən uyğundur

18 ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakılardan hansından dolğun istifadə təmin edilməlidir?

- şoranlaşmanın çoxalmasından
 torpaqların eroziyasından
 əhəlinin yerdəyişməsindən
 əmək haqqı fondundan
 mövcud istehsal resurslarından

19 İstehsal-xidmət sahələri formalaşarkən onlar hansı sərbəstliyini nisbətən saxlayır?

- pul gəlirinin aşağı salınmasını
 istehsal-iqtisadi sərbəstliyini
 əməyin genişlənməsini
 məhsulun daşınmasını
 infrastrukturun azaldılmasını

20 Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır?

- təmir
 istehsal-xidmət
 heyvandarlıq
 bitkiçilik
 tikinti

21 Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf edir?

- gəlir bölgüsü
 tələb-təklif
 təchizat
 satış
 informasiya

22 Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir?

- rentabellik
- əmək ehtiyatı
- əkin sahəsi
- xüsusi təsərrüfatlar
- pul gəliri

23 Aqrar islahatların inkişafı nəyin sərbəstləşməsinə təmin etmişdir?

- istehsal-iqtisadi əlaqələrin
- gəlirlərin
- əmək haqqının
- istehsalın
- mənfəətin

24 Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir?

- gəlirlərin azaldılmasını
- əməyin təşkilini
- suvarmanın artırılmasını
- torpaqların çoxalmasını
- iqtisadi islahatların

25 ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- iqtisadi əlaqə
- uçot
- mənfəət
- əmək haqqı
- iqtisadi səmərə

26 Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?

- xammal istehsalını
- suvarmanın
- meliorasiyanın
- əmək məhsuldarlığını
- elmi-texniki tərəqqinin

27 ASK məhsulları ilə əhalinin və ölkənin tələbatını ödəmək mümkündürmü?

- tamamilə
- qeyri realdır
- ayrı-ayrı sahələr üzrə
- yox
- nisbətən

28 ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- istiqaməti yeniləşməli
- xərclər azaldılmalıdır
- xərclər artırılmalı
- dolğun istifadə olunma
- quruluşu dəyişdirilməli

29 ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- sahibkarlığın
- gəlirlərin
- mənfəətin
- qiymətin
- işçi qüvvəsinin

30 Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- 70-90%
- 90-100%
- 40-50%
- 60-70%
- 50-60%

31 ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənilir?

- qanunlara baxmadan
- gəlirlərin istifadəsi ilə
- əmtəəlik məhsulun çoxalması ilə
- istehsal artımı ilə
- obyektiv iqtisadi qanunlarla

32 ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- tam mümkündür
- yüksək səviyyədə mümkündür
- tam mümkün deyil
- mümkündür
- artıqlaması ilə mümkündür

33 ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- məqsəddən yüksəkdir
- uyğun deyil
- tam uyğundur
- uyğundur
- nisbətən uyğundur

34 ASK ilə xalq təsərrüfatının digər sahələri arasında əlaqə əsasən hansı yolla həyata keçirilir?

- infrastruktur
- mal mübadiləsi
- istehlak
- istehsal
- yığım

35 ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- iqtisadi əlaqə
- iqtisadi səmərə
- əmək haqqı
- mənfəət
- uçot

36 ASK-nin iqtisadiyyatı elmi digər iqtisad elmlərindən nə ilə fərqlənir?

- əmək haqqı ilə
- istehsal şəraiti ilə
- iqtisadi göstəricilərlə

- özünəməxsus xüsusiyyətlə
- gəlirlərlə

37 ASK-nin iqtisadiyyatı elmi kompleksinin dairəsində nədə baş verənləri tədqiq edir?

- mənfəətdə
- istehsalın səviyyəsində
- istehsal xərcindən
- proses və hadisələrdə
- gəlirlərdə

38 Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?

- əmək məhsuldarlığını
- elmi-texniki tərəqqinin
- suvarmanın
- meliorasiyanın
- xammal istehsalını

39 ASK məhsulları ilə əhalinin və ölkənin təlabatını ödəmək mümkündürmü?

- ayrı-ayrı sahələr üzrə
- yox
- tamamilə
- qeyri realdır
- nisbətən

40 ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- xərclər azaldılmalıdır
- xərclər artırılmalı
- quruluşu dəyişdirilməli
- istiqaməti yeniləşməli
- dolğun istifadə olunma

41 ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulları istehsal edən, tədarükü və emalını aparan, son məhsula çevrən, əhalinin həyat şəraitini yaxşılaşdıran birlik nədir?

- xidmət kompleksi
- istehsal kompleksi
- tədarük kompleksi
- aqrar-sənaye kompleksi
- sosial kompleks

42 ASK-da bazar iqtisadiyyatının inkişafı istehsal-xidmət sahələri arasında nəyin formalaşmasını təmin etmişdir?

- təchizatın
- əlaqə və asılıqların
- maliyyənin
- kreditləşmənin
- tədarükün

43 ASK-da bazar münasibətləri inkişaf etdikcə nə meydana çıxır?

- yeni nəqliyat formaları
- yeni istehsal sahələri
- yeni maşınlar

- yeni işçilər
- yeni torpaq sahələri

44 ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- sahibkarlığın
- qiymətin
- işçi qüvvəsinin
- gəlirlərin
- mənfəətin

45 Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- 60-70%
- 50-60%
- 90-100%
- 40-50%
- 70-90%

46 ASK-nın iqtisadiyyatı elmi başlıca olaraq nəyi öyrənir?

- eroziyanın baş vermə prosesini
- torpaqların şoranlaşma prosesini
- baş verən ictimai-iqtisadi hadisə və prosesləri
- əhalinin yerdəyişməsini
- əhalinin artımı prosesini

47 ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənir?

- gəlirlərin istifadəsi ilə
- qanunlara baxmadan
- əmtəəlik məhsulun çoxalması ilə
- obyektiv iqtisadi qanunlarla
- istehsal artımı ilə

48 ASK ölkə əhalisinin ərzaq və xalq istehlakı məhsulları ilə tələbatını necə ödəyir?

- fizioloji normadan aşağı
- fizioloji norma müəyyən edilmir
- fizioloji normadan artıq
- fizioloji normalara uyğun
- fizioloji normalar nəzərə alınmır

49 ASK formalaşmasının mənası nədir?

- torpaqların genişləndirilməsi
- xidmətlərin məhdudlaşması
- əhalinin və ölkənin tələbatının təmin edilməsi
- resursların artırılması
- əhalinin çoxaldılması

50 Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir?

- suvarmanın çoxaldılmasına
- əkin sahələrinin genişləndirilməsinə
- əmək haqqının artırılmasına
- həyat səviyyəsinin yüksəldilməsinə
- torpaq sahələrinin artmasına

51 Aqrar-sənaye kompleksi nədir?

- əmtəlik məhsulun artması
- məhsul istehsalının çoxalması
- istehsalın maliyyələşməsi
- istehsalın təşkili
- müvafiq istehsal-xidmət sahələrinin birləşməsi

52 Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır?

- istehsal-iqtisadi əlaqələr
- heyvandarlıq sahələri
- meyvə bağları
- üzümlüklər
- nəqliyyat formaları

53 Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur?

- mexanikləşmənin
- kooperasiyanın
- qismən mexanikləşmənin
- eroziyanın
- avtomatlaşmanın

54 ASK-da islahatlar nəyin dərinləşməsinə təmin etmişdir?

- gəlirlərin bölgüsünün
- ixtisaslaşma səviyyəsinin
- suvarmanın
- mexanikləşmənin
- məhsul satışının

55 Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır?

- tədarük işinin
- emal sahələrinin
- istehsal sahələrinin
- mülkiyyət formalarının
- əmək haqqının

56 Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur?

- əmək haqqının
- istehsal vasitələrinin
- işçi qüvvəsinin
- məhsul istehsalının
- təsərrüfatçılıq üsullarının

57 Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- sosial
- təşkilatı
- texnoloji
- texniki
- iqtisadi

58 ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- texnikanın sahələr üzrə bölgüsü
- torpağın əsas istehsal vasitəsi olması
- texnikadan mövsümü istifadə
- əməkdan mövsümü istifadə
- işçilərin ixtisasının artırılması

59 ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir?

- ərazinin yeniləşdirilməsi
- ərazinin artırılması
- ərazin məhdudluğu
- ərazinin dəyişməsi
- ərazinin ümumiliyi

60 Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları
- əmək haqqının artırılması
- əhəlinin gəlirlərinin azaldılması
- şoranlaşmanın çoxalması
- satış qiymətlərinin səviyyəsi

61 ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür?

- mənfəətin azalması
- məhsulun saxlanması
- məhsulun emalı
- məhsulun satışı
- son məhsulun istehlakı

62 ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- torpaq sahələrinin
- ərazi-sahə strukturunun
- əmək sərfinin
- əmtəlik məhsulun
- əmək ehtiyatının

63 Türkiyənin kənd təsərrüfatı məhsulunun neçə faizi heyvandarlığın payına düşür?

- 45%
- 18%
- 25%
- 40%
- 30%

64 Türkiyə becərilən torpaqların sahəsinə görə neçənci yeri tutur?

- 5-ci
- 3-cü
- 2-ci
- 1-ci
- 4-cü

65 Təsərrüfat kompleksinin inkişafı ilə əlaqədar olaraq kəndlərdə sosial-iqtisadiyyat sahəsində nə baş verir?

- heç nə baş vermir

- kəskin azalma
- güclü inkişaf
- tənəzzül
- plansız inkişaf

66 Təsərrüfat kompleksində nəyin səviyyəsi yüksəlir?

- maya dəyəri
- iqtisadi səmərəlik
- əmək haqqı
- zərər
- istehsal xərcin

67 Təsərrüfat kompleksinin yaranması xammalla əlaqədar olaraq hansı problemin artması ilə əlaqədar idi?

- xammalın səmərəliliyi
- xammalın dəyəri
- xammalın daşınması
- xammalın istehlakı
- xammalın satış qiyməti

68 Təsərrüfat kompleksi yarandığı dövrlər necə adlanırdı?

- emal müəssisəsi
- istehsal sahəsi
- təsərrüfat bölgüsü
- təsərrüfat birliyi
- təsərrüfat-zavod

69 ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?

- göstəriş əsasında
- inzibati qaydada
- tədricən
- plana uyğun
- ardıcılıqla

70 ASK-nin inkişafına təsir edən amillərdən hansının nəzərə alınması vacibdir?

- istehsal xərci
- əmək haqqının səviyyəsi
- kooperasiya inkişafı
- torpaqların artırılması
- maya dəyəri

71 ASK formalaşarkən regionlarda sahələrarası münasibətlər necə formalaşır?

- inzibati yolla
- biri digərini tamamlayır
- bir-birinə uyğun
- eyni səviyyədə
- geyri bərabər

72 ASK-da əmək ehtiyatlarından, maliyyə vəsaitindən, infrastrukturlardan səmərəli istifadə nəyə şərait yaradır?

- mənfəətin çoxalmasına
- intensiv inkişafa
- sosial irəliləyişə

- tikintinin artmasından
- gəlirlərin artmasına

73 ASK-nin sürətlə inkişafına nail olmaq üçün nəyə ciddi əməl olunmalıdır?

- intensiv inkişafa
- suvarmanın genişlənməsinə
- nəqliyyatın çoxalmasına
- əmək haqqının artımına
- işçilərin çoxalmasına

74 ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- emalın
- ərazi-sahənin
- suvarmanın
- torpağın
- sənayenin

75 ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- nəqliyyat və tikinti
- tədarük və emal
- heyvandarlıq
- əkinçilik
- istehsal və xidmət

76 İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?

- istehsal xərcinin azaldılmasına
- kənd hazırlığına
- əmək haqqının artırılmasına
- torpaq sahələrinin genişlənməsinə
- mütərəqqi texnika və texnologiyalara

77 Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində kənd təsərrüfatında əməkdən, maddi-texniki resurslardan istifadə sahəsində nə baş verir?

- istifadəyə maraq artır
- istifadəyə maraq azalır
- istifadədə dəyişiklik olmur
- istifadənin vəziyyəti yaxşılaşır
- istifadənin mövsümlüyü azalır

78 ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- əlaqəsinə ehtiyac yoxdur
- əlaqəsi çox zəifdir
- ciddi bir amildir
- əlaqəsi yoxdur
- əlaqəsi azalır

79 ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- sahələrin sayı məhdudlaşır
- sahələr genişlənir
- sahələrin sayı azalır
- sahələrin sayı çoxalır

sahələr birləşir

80 İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar inteqrasiyanın hansı mərhələsidir?

- texniki
 təşkilati
 sosial-iqtisadi
 sosial
 texnoloji

81 ASK-nin quruluşu və sahələrarası əlaqələrin təşkili nədən səmərəli istifadəni təmin etməlidir?

- istehsal xərcindən
 torpaqlardan
 mövcud ehtiyatlardan
 istehsalın səviyyəsindən
 maya dəyərindən

82 ASK-nın kooperasiya və inteqrasiyasının xarakterik xüsusiyyətlərini əks etdirən quruluşu necə formalaşır və inkişaf edir?

- inzibati yolla
 sürətlə
 çox sürətlə
 tədricən
 planlı formada

83 Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- bəzi əlavələr edilmiş
 əsaslı şəkildə dəyişmiş
 sabit qalmış
 ciddi dəyişmə olmamış
 heç nə baş verməmiş

84 ASK regionlarda formalaşarkən nəyin nəzərə alınması vacibdir?

- əməyin təşkili
 mexanikləşmənin
 əmək haqqı
 suvarma şəraiti
 təbii-iqlim şəraiti

85 ərzaq və istehlak məsulları xammalını istehsal edən və son məhsula çevirən sənaye, kənd təsərrüfatı və digər sahələrin birləşməsi nəyin formalaşmasına səbəb olur?

- xidmət kompleksi
 istehsal kompleksləri
 ASK
 istehlak kompleksi
 yardımçı komplekslər

86 ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- itkiləri
 tədarükü
 kadr hazırlığını
 inkişaf istiqamətlərini

- əmək ehtiyatlarını

87 İnteqrasiyanın güclənməsi nəticəsində ASK daxil olan müəssisə və təşkilatların fəaliyyətində nə baş verir?

- səyləri tənzimlənilir
 fəaliyyət davam edir
 səyləri birləşir
 fəaliyyət dəyişmir
 səyləri zəifləyir

88 ASK-da inteqrasiya məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafına necə təsir göstərir?

- onların əlaqəsini dərinləşdirir
 onlarla əlaqəsi yoxdur
 onları sabitləşdirir
 onların əlaqəsini pozur
 onların əlaqəsini məhdudlaşdırır

89 Aqrar-sənaye inteqrasiyası fəaliyyət prosesinin hansı dairəsini əhatə edir?

- iqtisadi dairələri
 yalnız texnoloji
 yalnız istehsal
 bütün dairələri
 son nəticəni

90 İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?

- iqtisadi
 təşkil
 sosial-iqtisadi
 texniki-texnoloji
 təşkilati-iqtisadi

91 Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?

- texniki-texnoloji
 texnoloji
 sosial-iqtisadi
 iqtisadi-təşkilati
 texnoloji-təşkilati

92 ASK-da inteqrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir?

- bunların heç birində
 bunların hamısında
 yalnız sosial münasibətlərdə
 yalnız texniki səviyyədə
 yalnız texnoloji mərhələdə

93 ASK-da inteqrasiya nə deməkdir?

- bölüşdürmə
 ayrılma
 təmərküzləşmə

- ixtisaslaşma
- birləşmə, qovuşma

94 ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?

- keyfiyyətin tənzimlənməsini
- məhsulun azalmasını
- əmək sərfinin çoxalması
- əmək haqqının artmasını
- iqtisadi inkişafa marağın yüksəlməsini

95 ASK-nin regionlarda səmərəli fəaliyyət göstərilməsi üçün aşağıdakılardan hansının əhəmiyyəti böyükdür?

- əmək haqqının artmasının
- əmək məhsuldarlığının azalmasının
- infrastruktur və iqtisadi əlaqələrin
- əhəlinin yerdəyişməsinin
- rentabelliğin yüksəldilməsinin

96 ASK formalaşarkən ərazi-sahə strukturunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil?

- iqtisadi əlaqə
- torpağın məhsuldarlığı
- texnikadan istifadə
- əmək haqqı
- iqtisadi səmərəlilik

97 Təsərrüfat kompleksləri nəyin birləşməsi ilə formalaşır?

- istehsal-emal
- istehsal-istehlak
- istehsal-iqtisadi
- istehsal -tədarük
- istehsal-xidmət

98 ASK-nin inkişafına işçilərin maddi marağının yüksəldilməsi nəyə səbəb olur?

- satışın çoxalmasına
- maya dəyərinin dəyişməsinə
- zərərliyin artmasına
- iqtisadi nəticələrin yüksəldilməsinə
- istehsal xərcinin artmasına

99 ASK-nın inkişafının sürətləndirilməsi üçün nəyin nəzərə alınmasına nail olunmalıdır?

- istehsal xərcinin
- məhsuldarlığın
- mənfəətin
- rentabelliğin
- işçi qüvvəsinin

100 Təsərrüfat kompleksində istehsal olunan son məhsulda nə baş verir?

- əmək haqqı azalır
- maya dəyəri artır
- istehsal xərci çoxalır
- zərərlər azalır

keyfiyyət yüksəlir

101 Təsərrüfat kompleksinin formalaşması və səmərəli fəaliyyət göstərməsi ilə aşağıdakılardan nəyə nail olunur?

- maya dəyəri yüksəlir
 torpaqlar yaxşılaşır
 istehsal xərci artır
 itkilər azalar, keyfiyyət yüksəlir
 əmək haqqı artır

102 Təsərrüfat kompleksinin yaranması xammalda hansı problemin çoxalması zəruriyyətindən meydana çıxdı?

- əmək haqqı yüksəldi
 maya dəyəri artdı
 mexanikləşmə artdı
 istehsal xərci azaldı
 itkilər çoxaldı

103 Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- heç nə baş verməmiş
 əsaslı şəkildə dəyişmiş
 sabit qalmış
 ciddi dəyişmə olmamış
 bəzi əlavələr edilmiş

104 ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- itkiləri
 inkişaf istiqamətlərini
 tədarükü
 kadr hazırlığını
 əmək ehtiyatlarını

105 İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?

- təşkilati-iqtisadi
 iqtisadi
 təşkil
 sosial-iqtisadi
 texniki-texnoloji

106 Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?

- texnoloji-təşkilati
 texniki-texnoloji
 texnoloji
 sosial-iqtisadi
 iqtisadi-təşkilati

107 ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?

- məhsulun azalmasını
 iqtisadi inkişafa marağın yüksəlməsini
 keyfiyyətin tənzimlənməsini

- əmək haqqının artmasını
- əmək sərfinin çoxalması

108 ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?

- göstəriş əsasında
- plana uyğun
- tədricən
- inzibati qaydada
- ardıcılıqla

109 ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- emalın
- sənayenin
- ərazi-sahənin
- torpağın
- suvarmanın

110 ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- əkinçilik
- istehsal və xidmət
- nəqliyyat və tikinti
- tədarük və emal
- heyvandarlıq

111 İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?

- torpaq sahələrinin genişlənməsinə
- əmək haqqının artırılmasına
- kadr hazırlığına
- mütərəqqi texnika və texnologiyalara
- istehsal xərcinin azaldılmasına

112 ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- əlaqəsinə ehtiyac yoxdur
- ciddi bir amildir
- əlaqəsi çox zəifdir
- əlaqəsi yoxdur
- əlaqəsi azalır

113 ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- sahələrin sayı məhdudlaşır
- sahələrin sayı çoxalır
- sahələrin sayı azalır
- sahələr genişlənir
- sahələr birləşir

114 Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- sosial
- təşkilatı
- texnoloji
- iqtisadi

texniki

115 ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- işçilərin ixtisasının artırılması
 torpağın əsas istehsal vasitəsi olması
 texnikadan mövsümü istifadə
 əməkdən mövsümü istifadə
 texnikanın sahələr üzrə bölgüsü

116 ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- əmək ehtiyatının
 ərazi-sahə strukturunun
 əmtəlik məhsulun
 əmək sərfinin
 torpaq sahələrinin

117 əhalinin sosial vəziyyəti və həyat şəraiti, sosial-mədəni və abadlıq sahəsində işlər inteqrasiyanın hansı mərhələsini təşkil edir?

- təşkilati
 iqtisadi
 sosial
 texniki-təşkilati
 texnoloji

118 ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

- tədarükün ləğv edilməsi
 istehsalın genişləndirilməsi
 sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı
 emal sahələrinin genişlənməsi
 satış kanallarının çoxaldılması

119 ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir?

- əmək ehtiyatının çoxalması
 əhalinin artımı
 rentabellik
 əmək sərfi
 iqtisadi əlaqə və kooperasiya

120 Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir?

- əmtəlik məhsulun aşağı düşməsi
 məhsul istehsalının azalması
 mənfəətin alınmaması
 əmək sərfinin azalması
 əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə

121 ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- əməyin təşkilini
 sahələrarası inkişaf problemləri
 torpaqların qorunmasını
 əmək mübahisələrini
 müəssisələrarası ziddiyyətləri

122 ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir?

- proses dayanmalıdır
- mənfəət azaldılmalıdır
- əmək haqqı çoxaldılmalıdır
- xammal artırılmalıdır
- münasib əlaqələr qurulmalıdır

123 Təsərrüfat kompleksində istehsal prosesində nə baş verir?

- gübrələrinin azalır
- mexanikləşmə zəifləyir
- sənayeləşmə sürətlənir
- istehsal prosesi uzanır
- suvarma prosesi artır

124 Təsərrüfat komplekslərdə nədən səmərəli istifadə olunur?

- əmlakdan
- ehtiyat hissələrdən
- elektriklişmədən
- mexaniklişmədən
- əmək və vəsait sərfindən

125 Təsərrüfat komplekslərinin formalaşması üçün ilk dövrlər təsərrüfatlarda nəyin yaranmasına nail olunurdu?

- emal sahələrinin
- ticarət sahəsinin
- təmir müəssisələrinin
- tikinti sahələrinin
- sosial sahənin

126 Təsərrüfat kompleksi necə formalaşmışdır?

- təsərrüfatın ləğv edilməsində
- bir təsərrüfat dairəsində
- təsərrüfatların ayrılması
- təsərrüfatların birləşməsi
- çoxlu təsərrüfat dairəsində

127 ASK-da səmərəliliyin yüksəldilməsi məqsədi ilə aşağıdakılardan hansının səmərəliliyi yüksəldilməlidir?

- rentabelliğin
- maya dəyərinin
- zərərlik səviyyəsinin
- iqtisadi əlaqələrin
- istehsal xərcinin

128 ASK formalaşarkən aşağıdakı amillərdən hansının nəzərə alınması tələb olunur?

- əlaqələrin sabitliyi
- iqtisadi səmərə
- zərərlik
- rentabellik
- mənfəət

129 Mülkiyyət münasibətlərinin dəyişməsi, ictimai-iqtisadi münasibətlərin yeniləşməsi, istehsalın inkişafına təmin edən şəraitə nə kimi təsir etmişdir?

- gəlirlər çoxalmışdır
- yeni şərait formalaşmış
- dəyişilmə baş verməmiş
- təsiri olmamış
- məhsul artmış

130 Regionlarda ASK-nın səmərəli fəaliyyət göstərməsi üçün nə edilməlidir?

- mexanikləşdirmə yüksəldilməlidir
- suvarma genişləndirilməli
- maliyyə imkanları və əlaqələr düzgün qurulmalı
- torpaqların artırılması
- əmək haqqı artırılmalı

131 ASK-da son məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün nə edilməlidir?

- mənfəət artırılmalıdır
- səmərəli fəaliyyət qurulmalıdır
- xərc azaldılmalıdır
- torpaq genişləndirilməlidir
- sahə azaldılmalıdır

132 Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində emal sənayesinin kənd təsərrüfatına təsirində nə baş verir?

- təsirə ehtiyac qalmır
- təsir güclənir
- təsir olmur
- təsir azalır
- təsir zəifləyir

133 ASK-da son məhsul istehsalında iştirak edən sahələrin fəaliyyətinin genişlənməsi sahələrarası əlaqələrə necə təsir göstərir?

- əlaqələrə ehtiyac olmur
- onların sayı sabit qalır
- onların sayı daima artır
- onların sayı məhdudlaşır
- onların sayı azalır

134 Hər hansı məhsulun son məhsula çevrilməsi ilə əlaqədar olaraq ictimai əmək bölgüsündə nə baş verir?

- əmək bölgüsü ləğv olunur
- əmək bölgüsü mürəkkəbləşir
- əmək bölgüsü sadələşir
- əmək bölgüsü dəyişir
- əmək bölgüsü dərinləşir

135 Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır?

- torpaqların çoxaldılması
- maliyyə-kreditin təşkili
- mexanikləşmənin sürətlənməsi
- nəqliyyatın artırılması
- aqrar islahatların aparılması

136 Aqrar islahatlarla əlaqədar formalaşan xüsusi təsərrüfatlar istehsalın təşkilini, onun strukturunu, təchizat və satış formalarını, idarəetməni, iqtisadi əlaqə və mənafeələrini necə həll edirlər?

- inzibati orqanların əmri ilə
- nazirliyin qərarı ilə
- müstəqil formada
- icra hakimiyyətinin göstərişi ilə
- bələdiyyələrin sifarişləri ilə

137 Aqrar islahatların normativ-hüquqi bazası əsasən yaradılan inkişaf dövrü hansı illəri əhatə edir?

- 95-ci ili
- 92-95-ci illəri
- 93-96-cı illəri
- 94-95-ci illəri
- 91-94-cü illəri

138 Aqrar islahatların hüquqi təminatını nə təşkil edir?

- istehsalın təşkili formaları
- iqtisadi qanunlar
- istehsalın stimullaşdırılması
- maddi-texniki təchizat
- tədarük qaydaları

139 Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır?

- tikinti müəssisələri
- kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
- təsərrüfatlararası müəssisələr
- elmi-istehsal birlikləri
- təmir təşkilatları

140 Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir?

- onlar bələdiyyələrə məxsusdur
- onlardan səmərəli istifadəyə maraq artır
- onlardan istifadəyə həvəs olmur
- onlardan istifadə zəifləyir
- onlar icarəyə verilir

141 Aqrar sahibkarlıq formalarında torpaq və əmlakdan necə istifadə olunur?

- tövsiyələrə əsasən
- əmr əsasında
- göstəriş əsasında
- qərara uyğun
- sərbəst

142 Aqrar islahatlarlar əlaqədar olaraq torpaq, əmlak və s. necə bölüşdürülür?

- sərəncama əsasən
- tövsiyələrə əsasən
- normativlərə əsasən
- göstərişə əsasən
- əmrə əsasən

143 İslahatın gedişatına kim nəzarət edir?

- icra başçısı
- islahat komissiyası
- mütəxəssislər
- elmi işçilər
- təsərrüfat başçısı

144 Aqrar islahatlar nədən başlanır?

- nəqliyyatın paylanması
- əmlakın bölgüsündən
- torpaq və əmlakın özəlləşdirilməsindən
- sahibkarların müəyyən edilməsindən
- torpağın paylanması

145 Böhranın getdikcə dərinləşməsi ictimai təsərrüfatların fəaliyyəti prosesində nəyin güclənməsinə səbəb olmuşdur?

- idarəedilməsinin
- inkişafının
- zəifləməsinin
- birləşməsinin
- ləğv edilməsinin

146 İctimai təsərrüfatlarda maddi marağ necə qurulurdu?

- mərkəzdən
- səmərəli
- səmərəsiz
- plan əsasında
- düzgün

147 İctimai təsərrüfatlarda torpaqdan və əsas fondlardan necə istifadə olunur?

- düzgün
- səmərəsiz
- plana uyğun
- plansız
- səmərəli

148 Aqrar islahatların həyata keçirilməsi hansı zərurətdən baş verir?

- istehsalın artımı
- maya dəyərinin yüksək olması
- əmək haqqının aşağı olması
- mənfəətin çoxalması
- böhranın dərinləşməsi

149 Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı nə vaxt təsdiq olunmuşdur?

- 14 may 2009-cu il
- 14 mart 2009-cu il
- 14 aprel 2009-cu il
- 14 yanvar 2009-cu il
- 14 fevral 2009-cu il

150 Aqrar islahatların dərinləşməsinə, iqtisadi mexanizmin təkmilləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin stimullaşmasına, müxtəlif güzəştlərin tətbiqinə hansı illərdə əməl olunmuşdur?

- 2000 – 2004-cü illər
- 1999 – 2004-cü illər
- 1998-2002-ci illər
- 1999-2003-cü illər
- 2000 – 2002-ci illər

151 Hansı təsərrüfat formaları istehsal etdiyi və reallaşdırdığı məhsulların, əldə etdiyi gəlirlərin tam sahibidir?

- icarə müəssisələri
- xüsusi təsərrüfatlar
- xidmət müəssisələri
- aqrrokombinatlar
- köməkçi müəssisələr

152 Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir?

- inzibati orqanlar
- Aqrar İslahatlar Komissiyası
- elmi müəssisələr
- ali məktəblər
- vergi orqanları

153 Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır?

- əməyin stimullaşması
- aqrar islahatların sürətlənməsi
- istehsalın ixtisaslaşması
- tədarük sisteminin dəyişməsi
- təchizatın azalması

154 Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir?

- ictimai təsərrüfatlar ləğv olunur
- istehsal artır
- əmtəəlik məhsul çoxalır
- ictimai təsərrüfatlar möhkəmlənir
- idarəetmə mürəkkəbləşir

155 Aqrar islahatlara nədən başlanılır?

- kadrların yerləşdirilməsi
- idarəetmənin müəyyən edilməsi
- istehsalın artırılması
- torpaq və əmlakın özəlləşdirilməsi
- əməyin təşkili

156 Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir?

- əmək məhsuldarlığı yüksəlmişdir
- aqrar sahədə böhran artmışdır
- əmək haqqı artmışdır
- istehsal xərci azalmışdır
- məşğulluq yüksəlmişdir

157 Aqrar islahatlar nəticəsində formalaşan sahibkarlar torpaq və əmlakın nəyinə çevrilmişlər?

- dəyişdirənlərə
- satanlara
- sahibinə
- heç nəyinə
- becərənlərə

158 İslahatlar nəticəsində formalaşan özəl qurumlar öz fəaliyyətində nəyə əsaslanır?

- emal sahəsinə
- sərbəst sahibkarlığa
- satış təşkilatlarına
- tədarük firmalarına
- xidmət növünə

159 Aqrar islahatlarla əlaqədar tələb olunan normativ materiallar kim tərəfindən hazırlanır?

- nazirliklər
- islahat komissiyaları
- bələdiyyələr
- icra başçıları
- elmi işçilər

160 İslahatlar nəyə əsasən aparılır?

- qərara
- əmrə
- qanunlara
- sərəncama
- göstərişlərə

161 Aqrar islahatlar nəticəsində torpaqlar və əmlak kimə verilir?

- qulluqçulara
- mütəxəssislərə
- elm-mədəniyyət işçilərinə
- onların sahibinə
- ziyalılara

162 İctimai təsərrüfatların istehsal etdiyi məhsullar əhalinin tələbatının ödəyə bilirdimi?

- tələbata cavab verirdi
- tələbata uyğun deyildi
- tam ödəyirdi
- tələbata uyğun idi
- tələbatdan artıq idi

163 İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi?

- göstəriş əsasında
- səmərəsiz
- süni olaraq artırılırdı
- səmərəli
- plana uyğun

164 Aqrar böhranın dərinləşməsi aşağıdakı iqtisadi mexanizmin hansından çox aslı idi?

- vergi

- əsaslı vəsait qoyuluşu
- maliyyə
- kredit
- sığorta

165 Aqrar islahatlar dedikdə ilk növbədə nə nəzərdə titulur?

- istehsal xərci
- müasir təsərrüfatçılıq
- əmək haqqı
- maya dəyəri
- iqtisadi səmərə

166 Aqrar islahatların və aqrar sahibkarlığın regional inkişafı hansı illərdə həyata keçirilir?

- 2003 – 2007-ci illər
- 2006-cı ildən sonra
- 2002 – 2007-ci illər
- 2004 – 2005-ci illər
- 2004-cü ildən sonra

167 Aşağıdakı təsərrüfatlardan hansı ölkə daxili, dövlət, beynəlxalq subyektlərlə iqtisadi münasibətlər qurur?

- icarə kollektivi
- təsərrüfatlararası müəssisələr
- xüsusi təsərrüfatlar
- yardımçı müəssisələr
- tədarük orqanları

168 Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır?

- Hüquq-mühafizə orqanları
- Dövlət Aqrar İslahatlar Komissiyası
- İqtisadi İnkişaf Nazirliyi
- Dövlət Torpaq Komitəsi
- Kənd Təsərrüfatı Nazirliyi

169 Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir?

- istehsal-iqtisadi yüksəliş sürətlənir
- sosial-iqtisadi yüksəlişə əməl olunmur
- iqtisadi səmərəlilik yüksəlir
- məhsul istehsalı artır
- sosial-iqtisadi artıma əməl olunur

170 Xüsusi təsərrüfatlar nəyin formalaşmasına real şərait yaradır?

- dövlət müəssisələrinin
- aqrar sahibkarlığın
- bələdiyyə təsərrüfatlarının
- icarə kollektivlərinin
- təsərrüfatlararası birliklərin

171 Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır?

- aqrokombinatlar
- xüsusi təsərrüfatlar

- kollektiv müəssisələr
- təsərrüfatlararası təşkilatlar
- istehsal-elmi birlikləri

172 Aqrar islahatların həyata keçirilməsinə nədən başlanır?

- normativ-hüquqi bazanın yaradılması
- torpaqların özəlləşdirilməsi
- əmlakın qiymətləndirilməsi
- işçilərin hazırlanması
- texnikanın uçota alınması

173 Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir?

- 80-ci illərin sonunda
- 1998-ci ildə
- 90-cı illərin əvvəlində
- 2005-ci ildə
- 2000-ci ildə

174 Aqrar islahatların səmərəli həyata keçirilməsinə nəyə əsasən nail olunmuşdur?

- normativ-hüquqi bazaya
- sərəncamlara
- əmrlərə
- proqramlara
- qərarlara

175 İslahatlar nəticəsində hansı istehsal qurumları yaranır və inkişaf edir?

- özəl qurumlar
- xidmət sahələri
- təsərrüfatlararası müəssisələr
- dövlət müəssisələri
- şirkətlər

176 İslahatlara əsasən sahibkarlara verilən torpaq və əmlakın dəyişdirilməsinə yol verilirmi?

- sərbəst olaraq
- tövsiyələrə əsasən
- icra başçısının göstərişi ilə
- bələdiyyələrin razılığı ilə
- qətiyyən yox

177 Aqrar islahatlar hansı rəsmi materiallar əsasında aparılır?

- normativ materiallar
- göstərişlər
- tövsiyələr
- əmrlər
- təkliflər

178 Aqrar islahat kim tərəfindən aparılır?

- bələdiyyələr
- təsərrüfat başçıları
- elmi işçilər
- icra başçısı
- islahatlar komissiyası

179 ASK sahəsində baş verən və getdikcə dərinləşən böhranlar nəyin sürətlə həyata keçirilməsini tələb edirdi?

- aqrar islahatların
- maddi-marağın
- maliyyələşmənin
- kreditləşmənin
- mexanikləşmənin

180 İctimai təsərrüfatlar təlabata uyğun miqdarda və keyfiyyətdə məhsul istehsal edirdimi?

- təmin etmirdi
- planı ödəməklə
- tam uyğun
- tələb olunan səviyyədə
- artıqlaması ilə

181 İctimai təsərrüfatlar aşağıdakılardan hansıdır?

- təmir təşkilatı
- emal müəssisələri
- kolxoz-sovxozlar
- kooperativlər
- sahibkarlar

182 İctimai təsərrüfatlarda növcud ehtiyat və imkanlara uyğun məhsul istehsal olunurdumu?

- plan səviyyəsində
- imkanlar səviyyəsində
- tam uyğun
- qat-qat aşağı
- təlabat səviyyəsində

183 Aqrar sahədə böhranın baş verməsinə aşağıdakı amillərdən hansı daha çox təsir edirdi?

- maya dəyəri
- mexanikləşmənin səviyyəsi
- əmək haqqının səviyyəsi
- istehsal xərci
- istehsal və satışın nöqsanları

184 ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər?

- iştirak etmirlər
- əlaqəli formada
- müxtəlif formada
- eyni formada
- əlaqəsiz formada

185 ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammalın pis keyfiyyətdə olmasını
- keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- xammal istehsalının azalmasını
- xammalın itkisinin artmasını
- istehsal xərcinin yüksəlməsini

186 ASK-nın funksional quruluşu nəyi xarakterizə edir?

- əmək məhsuldarlığını
- mənfəətin çoxalmasını
- istehsalın ardıcıl və paralel mərhələsini
- əhalinin artımını
- gəlirlərin artmasını

187 ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir?

- bir prosesdir
- qanunauyğun bir sistemdir
- istehsal göstəricidir
- istehsal mərhələdir
- bir tədbirdir

188 ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- əlaqələrin pozulmasına
- mürəkkəbləşməsinə
- genişlənməsinə
- sadələşməsinə
- əlaqəsinin zəifləməsinə

189 Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi?

- əlaqələr müəyyən edilməmişdir
- əlaqələr uyğun deyil
- nisbətən təmin edir
- tam təmin edir
- əlaqələr pozulmuşdur

190 ASK-nin idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?

- sosial
- təşkilati
- funksional
- sahəvi
- regional

191 ASK-nin sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- istehsal xərci
- maya dəyəri
- son məhsul istehsalı
- torpaq sahəsi
- əmək haqqı

192 ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- rentabellik əsasında
- əmək haqqına uyğun
- maya dəyərində əsasən
- xərcə uyğun
- funksional quruluş əsasında

193 ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- mənəfətlə
- funksional quruluşla
- rentabelliklə
- zərərlik səviyyəsi ilə
- maya dəyəri ilə

194 ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

- heç nə olmur
- iqtisadiyyat yaxşılaşır
- istehsal sürətlənir
- yox
- istehsal-iqtisadi göstəricilər pisləşir

195 ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

- obyektiv funksiyası
- tənzimlənmə üsulları
- iqtisadi amilləri
- təşkili qaydaları
- planlaşma imkanları

196 ASK-nin tərkibinə hansı istiqamətli müəssisələr daxildir?

- texniki təmir
- yardımçı
- köməkçi
- istehsal
- istehsal-xidmət

197 ASK müasir dövrdə mürəkkəb, çoxsahəli, geniş əhatəli bir nədir?

- emal müəssisəsi
- xidmət növü
- birləşmə forması
- istehsal qurumu
- tədarük-satış sahəsi

198 ASK-da torpaq vahidi, bir işçi, bir adam-saat hesabına istehsal olunan məhsulların miqdarının artması nəyi əks etdirir?

- tədarükün yaxşılaşmasını
- istehsalın azalmasını
- onlardan səmərəli istifadəni
- istehsalın çoxalmasını
- satışın çoxalmasını

199 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- maya dəyəri yüksəlməli
- istehsal xəri artmalı
- müxtəlif çeşidli olmalı
- rentabelli olmalı
- zərərlə işləməli

200 Müasir dövrdə ASK necə birləşmə formasıdır?

- mürəkkəb
- sadə

- çox mürəkkəb
- adi və səmərəsiz
- qarışıq və səmərəsiz

201 ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- istehsal-xidmət
- istehsal
- tədarük
- informasiya
- nəqliyyat

202 ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir?

- imkanlar yeniləşdirilməli
- potensial artırılmalı
- imkan genişləndirilməli
- potensial aşağı salınmalı
- onlardan dolğun istifadə olunmalı

203 ASK-nın ikinci və üçüncü sahələri Azərbaycan Respublikasında necə inkişafa malikdir?

- bazarın tələbinə tam uyğun
- tələbat səviyyəsində
- tələbatdan aşağı səviyyədə
- elmi-texniki tərəqqiyə uyğun
- yüksək səviyyədə

204 ASK-nın ikinci sahəsinə hansı müəssisələr daxildir?

- xammal istehsal edən müəssisələr
- təmir müəssisələri
- tədarük müəssisələri
- nəqliyyat müəssisələri
- tikinti müəssisələri

205 ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- 5 hissə
- 3 hissə
- 7 hissə
- 4 hissə
- 6 hissə

206 ASK-da sosial-mədəni problemlərin vəziyyəti və onun inkişaf etdirilməsi üçün tədbirlərin istiqaməti necə müəyyən edilir?

- ASK ümumi inkişafı ilə
- ASK-da sosial quruluşun vasitəsilə
- əmək haqqını artırmaqla
- iqtisadi səmərəliliklə
- sosial tədbirləri azaltmaqla

207 Regional quruluş hansı göstərici vasitəsi ilə müəyyən olunur?

- ayrı-ayrı sahələrin istehsal xərci
- istehsalın yerləşdirilməsi

- ayrı-ayrı sahələrin intensivləşməsi
- ayrı-ayrı sahələrin xüsusi çəkisi
- ayrı-ayrı sahələrin mexanikləşməsi

208 ASK-nın təşkilati quruluşunun səmərəli həyata keçirilməsi nəticəsində eyni zamanda nəyə nail olunur?

- ixtisaslaşma artır
- istehsal, emal, xidmət düzgün həyata keçirilir
- mexanikləşmə yüksəlir
- mənfəət və gəlir artır
- əmək sərfi çoxalır

209 ASK-nın funksional və sahə quruluşu üzrə tərkibi hüquqi cəhətdən təminat olduqda nə müəyyən edilir?

- maya dəyəri
- əsas fondlar
- dövrüyyə fondları
- təşkilati quruluşu
- işçi qüvvəsi

210 ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- texniki təmir sahələrinin
- emal sahəsinin
- xidmət müəssisələrinin
- xammal istehsalı sahələrinin
- tikinti sahələrinin

211 ASK-nin sosial quruluşu vasitəsi ilə insanlara göstərilən sosial xidmətlərlə yanaşı daha hansı göstərici müəyyən edilir?

- əməyin təşkili
- əmək haqqı
- maya dəyəri
- istehsal xərci
- kədr hazırlığı

212 ASK-nin quruluşunda əsas fond və işçi qüvvəsi üzrə hansı sahənin xüsusi çəkisi yüksəkdir?

- xammal istehsalı sahəsinin
- nəqliyyat sahəsinin
- tikinti sahəsinin
- xidmət sahəsinin
- emal sahəsinin

213 ASK-da xammal istehsalının azalması nəyin daha çox azalmasına səbəb olur?

- son məhsul istehsalının
- rentabelliyyənin
- istehsal xərcinin
- maya dəyərinin
- mənfəətin

214 ASK-da istehsal olunan məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması ilə nə öyrənilir?

- sahələrin ehtiyatı
- sahələrin fəaliyyəti
- sahələrin tələbatı
- heç nə

xammalın istifadəsinin səmərəliliyi

215 ASK-nin quruluşu arasında necə əlaqə və münasibət yaradılmalıdır ki, o kompleksin səmərəli fəaliyyətinə şərait yaratsın?

- sərəncama əsasən
 əmrə əsasən
 plana uyğun
 məqsədə uyğun
 qərara uyğun

216 ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir?

- işçi qüvvəsini
 geniş ərazini
 əhalini
 suvarılan sahələri
 maliyyə resurslarını

217 ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir?

- gəlirlərin artmasını
 zərərliyin azalmasını
 rentabelliğin yüksəldilməsini
 gəlirlərin azalmasını
 onlardan səmərəli istifadəni

218 ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir?

- mütləq deyildir
 ödəməməlidir
 etibarlı halda
 planlı qaydada
 plansız halda

219 ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdır?

- məhdud
 daha az
 daha çox
 daha yüksək
 səmərəsiz

220 ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır?

- yalnız istehsal edən
 xammal istehsal edən və ona xidmət göstərən
 nəqliyyat sahələri
 emal sahələri
 yalnız xidmət sahələri

221 ASK-ya daxil olan sahələr yüksək istehsal-iqtisadi nəticələrə nail olması üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- əmək sərfinin artmasına
 kənd təsərrüfatının tələblərinə
 istehsalın artırılmasına
 qiymətin artırılmasına
 maya dəyərinin ucuzlaşmasına

222 Regional quruluş vasitəsi ilə regionlarda nəyin inkişaf etdirilməsi müəyyənləşdirilir?

- satış sahələrinin
- tələb olunan sahənin
- yalnız istehsal sahəsinin
- tək-cə xidmət sahələrinin
- tikinti sahələrinin

223 Regional quruluş vasitəsilə nəyin regionlarda yerləşdirilməsi məsələsi həll olunur?

- tikinti müəssisələrinin
- istehsal-xidmət sahələrinin
- işçi qüvvəsinin
- əsas fondların
- maşın-mexanizmlərin

224 ASK-nın təşkilati quruluşu müəyyən edilmədikdə nəyə nail olmaq mümkün deyildir?

- satışın təkmilləşdirilməsinə
- istehsalın artırılmasına
- iqtisadi səmərəliliyin yüksəldilməsinə
- maddi-texniki təchizata
- inteqrasiyanın və iqtisadi əlaqələrin inkişafına

225 ASK-nın sahə quruluşu nəyi əks etdirir?

- kompleksdə istehsal münasibətlərini
- kompleksdə intensivləşməni
- kompleksin hansı sahələrdən ibarət olduğunu
- kompleksin inkişafını
- kompleksdə iqtisadi səmərəliliyi

226 ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir?

- fəaliyyətin zəifləməsinə
- fəaliyyətin səmərəliliyini
- əmək sərfinin yüksəlməsinə
- keyfiyyətin yüksəlməsinə
- xammalın çoxalmasına

227 ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir?

- texniki tədbir
- obyektiv funksiya
- istehsalın təşkili
- iqtisadi səmərəliliyi
- texnoloji tədbir

228 ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir?

- fəaliyyəti yüksəlir
- fəaliyyəti pozulur
- təsir etmir
- fəaliyyəti genişlənir
- fəaliyyəti səmərəli əlaqələnir

229 ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır?

- istehsalın azalmasına

- xüsusiyyətçiliyin inkişafın
- rentabelliğin yüksəlməsinə
- gəlirlərin çoxalmasına
- fondların artmasına

230 ASK-nin idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?

- sahəvi
- təşkilati
- sosial
- regional
- funksional

231 ASK-nin sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- maya dəyəri
- torpaq sahəsi
- istehsal xərci
- son məhsul istehsalı
- əmək haqqı

232 ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- rentabellik əsasında
- funksional quruluş əsasında
- xərcə uyğun
- maya dəyərində əsasən
- əmək haqqına uyğun

233 ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- mənfəətlə
- maya dəyəri ilə
- funksional quruluşla
- zərərlik səviyyəsi ilə
- rentabelliklə

234 ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

- heç nə olmur
- istehsal-iqtisadi göstəricilər pisləşir
- yox
- istehsal sürətlənir
- iqtisadiyyat yaxşılaşır

235 ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

- planlaşma imkanları
- obyektiv funksiyası
- təşkili qaydaları
- iqtisadi amilləri
- tənzimlənmə üsulları

236 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- istehsal xəri artmalı
- müxtəlif çeşidli olmalı

- zərərli işləməli
- rentabelli olmalı
- maya dəyəri yüksəlməli

237 ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- informasiya
- istehsal-xidmət
- istehsal
- tədarük
- nəqliyyat

238 ASK-nın ikinci sahəsinə hansı müəssisələr daxildir?

- təmir müəssisələri
- nəqliyyat müəssisələri
- xammal istehsal edən müəssisələr
- tikinti müəssisələri
- tədarük müəssisələri

239 ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- 7 hissə
- 3 hissə
- 5 hissə
- 6 hissə
- 4 hissə

240 ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- istehsal xərcinin yüksəlməsini
- keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- xammalın itkisinin artmasını
- xammal istehsalının azalmasını
- xammalın pis keyfiyyətdə olmasını

241 ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- əlaqələrin pozulmasına
- mürəkkəbləşməsinə
- genişlənməsinə
- sadələşməsinə
- əlaqəsinin zəifləməsinə

242 ASK-nin regional quruluşu müəyyən edilərkən aşağıdakılardan nəyin nəzərə alınması tələb olunmur?

- kadr hazırlığı
- maya dəyəri
- əsas fondlar
- işçi qüvvəsi
- son məhsul

243 ASK-nin quruluşunda son məhsul üzrə hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- sosial sahələr
- xammal istehsalı
- emal sahələri
- xidmət sahələri

tədarük sahələri

244 ASK-nin inkişafına təsir göstərən sahə quruluşu necə müəyyən edilir?

- sahələrin maya dəyəri ilə
 sahələrin xüsusi çəkisi ilə
 sahələrin cəmi ilə
 sahələrin səmərəliliyi ilə
 sahələrin rentabelliği ilə

245 ASK-nin quruluşunun səmərəli əlaqələndirilməsi məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsinə şərait yaradır?

- maddi marağın
 iqtisadi səmərənin
 əmək sərfinin
 əmək haqqının
 mənəvi marağının

246 ASK-da təkrar istehsalın səviyyəsi nəyin vasitəsi ilə müəyyən edilir?

- rentabelliklə
 funksional quruluş
 əmək haqqının
 istehsal xərcinin
 istehsalın səviyyəsi

247 ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan və çatışmazlıqlar digərinə necə təsir göstərir?

- onların əlaqəsi inkişaf edir
 təsiri olmur
 fəaliyyəti dayanır
 səmərəliliyi pozulur
 ləğv olunur

248 ASK-nin quruluşu necə əlaqələrə malik olan müxtəlif xarakterli istehsal-texnoloji mərhələlərdən ibarətdir?

- plana əsasən
 ardıcıl və paralel
 müxtəlifdir
 çox qarışıq
 əlaqələr yoxdur

249 ASK hansı istehsal xüsusiyyətlərinə malikdir?

- yalnız təbii-iqlim
 yalnız torpaq
 heç bir
 bioloji-təbii iqlim, torpaq
 yalnız bioloji

250 ASK-nin sürətlə inkişafı üçün onun mövcud potensialından istifadə məqsədi ilə fəaliyyətdə olan əlaqə və asılılıqlar necə tənzimlənmişdir?

- əmrə əsasən
 plansız
 plana uyğun
 düzgün

buna ehtiyac yoxdur

251 ASK-nin inkişafı ilə onun sahələri arasındakı əlaqə və münasibətlər düzgün fəaliyyət göstərirmi?

- plana uyğundur
 səmərəlidir
 düzgündür
 düzgün deyildir
 məqsədəuyğundur

252 ASK-nin müasir inkişafı şəraitində onun sahələri arasında əlaqələrə necə əməl olunur?

- səmərəli
 plansız
 plana uyğun
 qeyri düzgün
 düzgün əlaqə

253 ASK-da istehsal olunan məhsullarla ölkənin tələbatını etibarlı ödəmək üçün ona daxil olan sahələr necə fəaliyyət göstərməlidir?

- adi formada
 plana əsasən
 ekstensiv yolla
 səmərəli
 plansız qaydada

254 ASK-da istehsal olunan xammal və son məhsullar hansı tələbata cavab verməlidir?

- keyfiyyətin əhəmiyyəti yoxdur
 xərci yüksəlməli
 həcmi artmalı
 yüksək keyfiyyətli
 maya dəyəri artmalı

255 ASK-da xammal istehsal edən sahələrə xidmət edən sahə necə adlanır?

- iqtisadi xidmət
 təşkilatı xidmət
 tədarük xidməti
 istehsal xidməti
 emala xidmət

256 ASK-nin inkişafı üçün onun quruluşu və sahələri arasında münasibət necə yaradılmalıdır?

- onlar sabit qalmalıdır
 biri-digərini tamamlayır
 onların əlaqəsi yoxdur
 məqsədəuyğun əlaqə olmalı
 biri digərindən asılı deyil

257 Müasir dövrdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ASK-nın necə inkişafı təmin edilməlidir?

- kimyalaşma yolu ilə
 suvarmanın artması ilə
 ekstensiv
 intensiv
 mexanikləşmənin azalması ilə

258 ASK-da üçüncü sahəyə hansı müəssisələr daxildir?

- satış təşkilatları
- tədarük müəssisələri
- xammal istehsal edən
- emal müəssisələri
- tikinti müəssisələri

259 ASK-da birinci sahəyə hansı sahələr daxil edilir?

- nəqliyyat sahələri
- tikinti sahələri
- emal müəssisələri
- istehsal vasitələri istehsal edən sahələr
- təmir müəssisələri

260 ASK-da geniş təkrar istehsal prosesində qarşılıqlı istehsal-iqtisadi əlaqəyə malik olan hansı xarakterli sahələr daxildir?

- tədavül
- emal
- istehsal
- oxşar funksional
- satış

261 Regional quruluş müəyyən edilərkən ayrı-ayrı sahələrdə hansı göstərici əsas götürülür?

- maya dəyəri
- sahələrdə əmək sərfi
- mexanikləşmə səviyyəsi
- istehsal xərci
- sahələrdə fondlar, işçilərin sayı, son məhsul

262 ASK-nın regional quruluşu nədən ibarətdir?

- regionlarda iqtisadi səmərəlilik
- regionlarda istehsalın həcmi
- istehsalın ixtisaslaşması
- ASK müəssisə və təşkilatların regionlarda fəaliyyəti
- regionlarda tədarükün təşkili

263 ASK-nın təşkilati quruluşu nəyin fəaliyyət göstərməsini müəyyən edir?

- iqtisadi səmərəliliyi
- istehsalın intensivləşməsini
- istehsalın istiqamətini
- iqtisadi mexanizm və idarəetməni
- mexanikləşməni

264 ASK-nın sahə quruluşunun tərkibində emal sahəsinin hansı göstərici ilə xüsusi çəkisi yüksəkdir?

- əsas fondlar
- mexanikləşmə səviyyəsi
- istehsal xərci
- son məhsul
- işçi qüvvəsi

265 ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir?

- mexanikləşmə səviyyəsi ilə
- əmək sərfi ilə
- maya dəyəri ilə
- xüsusi çəkisi ilə
- istehsal xərci ilə

266 Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir?

- 70%-dən çox
- 60-65%
- 30-40%
- 50-55%
- 40-45%

267 ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir?

- mexanikləşmə səviyyəsi
- məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması
- istehsalın həcmi
- əmək sərfi
- əmtəəlik məhsul

268 ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir?

- 3 istiqamətə
- 7 istiqamətə
- 4 istiqamətə
- 5 istiqamətə
- 6 istiqamətə

269 ASK-nin quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır?

- rentabelliğin yüksəlməsinə
- pul gəlirinin çoxalmasına
- əmək sərfinin artmasına
- biri digərinin inkişafına
- istehsal xərcinin artmasına

270 Azərbaycan Respublikasının ASK-nin inkişaf tempi son illər onun qarşısında duran vəzifəyə uyğundurmu?

- vəzifə düzgün müəyyən olunmur
- nisbətən uyğundur
- tam uyğundur
- uyğun deyildir
- uyğunluq müəyyən edilmir

271 ASK müəssisə və təsərrüfatlarının əldə etdiyi gəlirdən vergi ödədikdən və digər ayırmalar aparıldıqdan sonra yerdə qalan hissə nəyi təşkil edir?

- yığılma fondunu
- əsas fondu
- dövrüyyə fondunu
- təsərrüfat hesablı gəliri
- əmək haqqı fondunu

272 ASK müəssisə və təsərrüfatlarına kredit hansı qaydada verilir?

- qiymət yüksəldikdə
- tələb olunan ölçü və müəyyən şərtlərlə
- istehsal çoxaldıqda
- maya dəyəri azaldıqda
- mənfəət artdıqda

273 ASK təsərrüfatlarında kredit nədən ibarətdir?

- qiymətin yüksəlməsi
- azad vəsaitdən istifadə
- əmək haqqının artması
- gəlirlərin çoxalması
- mənfəətin artması

274 ASK-da təsərrüfat hesablı gəlirin artırılmasına aşağıdakılardan hansı təsir etmir?

- qiymətin yüksəlməsi
- istehsalın artımı
- xərclərin azaldılması
- keyfiyyətin yüksəldilməsi
- əmək haqqının çoxalması

275 ASK-da islahatların həyata keçirilməsi, mülkiyyət münasibətlərinin yeniləşməsi maliyyə-kredit sahəsində nəyə səbəb olmuşdur?

- əksinə artmasına
- maliyyə-kreditin azalmasına
- ləğv olunmasına
- sabitləşməsinə
- yenidən formalaşmasına

276 ASK müəssisələrinin fəaliyyət funksiyaları müvafiq qanun və normativ sənədlərə əsasən kim tərəfindən müdafiə olunur?

- rəhbəri
- bələdiyyə
- dövlət
- icra başçısı
- özləri

277 ASK-nin təsərrüfat formaları müvafiq qanunlara və normativ sənədlərə əsasən necə istehsal vahididir?

- idarə edilməyən
- qismən sərbəst
- plana əsaslanan
- mərkəzdən idarə olunan
- tam sərbəst

278 ASK-da iqtisadi mexanizmin fəaliyyət istiqaməti nəyə əsasən müəyyən edilir?

- plana
- qanunvericiliyə
- sığortaya
- satışa
- normativlərə

279 ASK-nin səmərəli fəaliyyət göstərməsi iqtisadi mexanizmin nəyindən aslıdır?

- düzgün formalaşmasından

- inkişafından
- ləğv olunmasından
- sabit qalmasından
- təşkili qaydalarından

280 ASK-da orta müddətli kreditlər hansı müddətə verilir?

- güzəştli
- 2 ilə qədər
- 1-5 ilə qədər
- 3-5 ilə qədər
- müddətsiz

281 ASK-da qısa müddətli kredit hansı məqsədə sərf olunur?

- cari işlərin yerinə yetirilməsinə
- kadr hazırlığına
- infrastrukturun yaradılmasına
- istehsal sahələrinin genişlənməsinə
- xarici əlaqələrin tənzimlənməsinə

282 ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- bölgü
- satış
- tədarük
- tədavül
- təchizat

283 ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir?

- satış münasibəti
- istehsal münasibəti
- tədavül münasibəti
- vergi münasibəti
- maliyyə münasibəti

284 ASK-da satış və alışı arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- tənzimlənən, sərbəst, pərakəndə
- sərbəst və topdansatış
- bunların bəzisi
- bunların hamısı
- tədarük, müqayisəli

285 ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir?

- 3 funksiya
- 4 funksiya
- 6 funksiya
- 5 funksiya
- 7 funksiya

286 ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- əldə edilən pul gəliri ilə

- qiymətin səviyyəsi və strukturu ilə
- mexanikləşmənin yüksəlməsi ilə
- istehsalın strukturunun dəyişməsi ilə
- istehsal xərcinin artımı ilə

287 ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- istehsalın azalmasından
- məhsul istehsalının çoxalmasından
- qiymətdən
- verginin artırılmasından
- gəlirlərin çoxalmasından

288 ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- dövrüyyə fondu
- maşınlar
- nəqliyyat
- kredit
- əsas fond

289 ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- vergi orqanlarına
- bələdiyyələrə
- icra hakiminə
- mərkəzi orqana
- təsərrüfatların özünə

290 ASK müəssisə və sahələrində məhsul satışından alınan gəlirdən material xərci çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- satış formasını
- rentabelliği
- maya dəyərini
- istehsal xərcini
- yeni yaradılan dəyəri

291 Maliyyə istehsal münasibətlərində hansı funksiyanı yerinə yetirir?

- istehlak funksiyası
- istehsal xərcinin azalması
- istehsal xərcinin artması
- maya dəyərinin yüksəlməsi
- bölgü funksiyası

292 ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- plana əsasən
- tənzimlənmir
- müqaviləyə əsasən
- tövsiyələrə əsasən
- göstərişə əsasən

293 İqtisadi mexanizm nədən ibarətdir?

- əmək haqqından
- istehsal xərcindən

- kompleks iqtisadi amillərdən
- əmək səviyyəsindən
- istehsal münasibətlərindən

294 ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?

- qeyri-müəyyən
- müddətsiz
- 3-5 ilə
- 6 ildən çox
- 5 ildən çox

295 ASK müəssisə və təşkilatlarında maliyyə-kredit fəaliyyətinin əsasını nə təşkil edir?

- gəlirlərin azalması
- istehsalın çoxalması
- əmək məhsuldarlığı
- rentabellik
- əmtəə-pul münasibətləri

296 ASK müəssisə və təşkilatları nə vaxt kredit almağa məcburdurlar?

- maddi marağın ödənilməsi üçün
- əmək haqqı üçün
- ona ehtiyac yarananda
- satışın təşkili üçün
- texnikanın təmiri üçün

297 Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir?

- kredit
- sığorta
- vergi
- maliyyə köməyi
- pul yardımı

298 ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- texnoloji qaydalar
- tədarük formaları
- istehsal üsulu
- maliyyə-kredit münasibətləri
- satış qaydaları

299 ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- istehsalın stimullaşdırılması
- tədarükün stimullaşdırılması
- təchizatın artırılması
- maya dəyərinin stimullaşdırılması
- istehsal xərcinin stimullaşdırılması

300 ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- istehsalçıların maraqlarına
- istehsalın ixtisaslaşmasına

- istehsalın t m rk zl şm sin 
- istehsalın t şkilin 
- istehsalın intensivl şm sin 

301 M asir şəraitd  iqtisadi m nasib tl rin prinsip v  metodları n yin t siri il  şərtl nir?

- bazar m nasib tl rinin z ifl m si
- istehsalın artımı
- satışı t şkili
- qanunların  oxalması
- bazar iqtisadiyyatının qanunları

302 Aşağıdakılardan hansı iqtisadi mexanizminin t rkib hiss sin  daxil deyil?

- m qavil  m nasib tl ri
- qiym t mexanizmi
- maliyy -kredit
- istehsalın strukturu
- vergi, stimullaşdırma

303 ASK m ssis  v  t s rr fatları kredit v saitin  n  vaxt alırlar?

-  m k haqqı artdıqda
- kredit t klif edildikd 
- h miş 
- ona ehtiyac olanda
- maya d y ri ucuzlaşdıqda

304 ASK-da f aliyy t g st r n t s rr fatların maliyy l şm si  sas n hansı m nb  hesabına t min edilir?

- icra hakimiyy ti
-  z v saiti
- d vl t v saiti
- b dc 
- b l diyy 

305 Aşağıdakılardan hansı iqtisadi mexanizm  daxil deyil?

- qiym t
- maliyy -kredit
- sosial-sıǵorta
-  m k haqqı
- vergi

306 ASK-da uzun m dd tli kredit hansı m qs d  c n alınır?

- yolların  ekilm sin 
- strateji m qs dl r 
- maya d y rinin azaldılması
- satışı t şkilin 
- texniki t mirin aparılması

307 ASK-da kredit  t l batın d vr l r  zr  m xt lif olması v  kreditd n istifad nin d yişilm si n  il   laq dardır?

-  m k s rfi il 
- işçi q vv si il 
- istehsalın m vs m  xarakteri il 
- torpaqların m hsuldarlığı il 

- əmək ehtiyatı ilə

308 ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- maya dəyəri bölüşdürülür
 material resursları bölüşdürülür
 istehsal xərci bölüşdürülür
 əmək haqqı bölüşdürülür
 əmək sərfi bölüşdürülür

309 ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- maya dəyəri
 dəyər göstəriciləri
 rentabellik
 satış qiyməti
 istehsal xərci

310 ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- əsas fond
 maşınlar
 kredit
 nəqliyyat
 dövrüyyə fondu

311 ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- icra hakiminə
 bələdiyyələrə
 vergi orqanlarına
 təsərrüfatların özünə
 mərkəzi orqana

312 ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- tövsiyələrə əsasən
 müqaviləyə əsasən
 tənzimlənmir
 plana əsasən
 göstərişə əsasən

313 ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?

- qeyri-müəyyən
 müddətsiz
 5 ildən çox
 3-5 ilə
 6 ildən çox

314 ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- texnoloji qaydalar
 maliyyə-kredit münasibətləri
 istehsal üsulu
 satış qaydaları
 tədarük formaları

315 Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

- qanunların çoxalması
- bazar iqtisadiyyatının qanunları
- istehsalın artımı
- satışın təşkili
- bazar münasibətlərinin zəifləməsi

316 ASK müəssisə və təsərrüfatları kredit vəsaitinə nə vaxt alırlar?

- əmək haqqı artdıqda
- həmişə
- ona ehtiyac olanda
- kredit təklif edildikdə
- maya dəyəri ucuzlaşdıqda

317 ASK-da fəaliyyət göstərən təsərrüfatların maliyyələşməsi əsasən hansı mənbə hesabına təmin edilir?

- öz vəsaiti
- dövlət vəsaiti
- büdcə
- bələdiyyə
- icra hakimiyyəti

318 ASK-da iqtisadi mexanizm formalaşarkən aşağıdakı hansıların nəzərə alınmasına ehtiyac yoxdur?

- maliyyə imkanları
- təbii-iqlim
- bioloji
- istehsal xüsusiyyətləri
- əmək haqqı siyasəti

319 ASK-nin təsərrüfatlarının başqa müəssisə və təşkilatlarla əlaqə və münasibəti hansı yolla həyata keçirilir?

- maya dəyərinə
- yalnız plana əsasən
- göstərişə uyğun
- nağd və hesablaşma
- əmək sazişinə

320 Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?

- maliyyə-kredit
- qiymət
- sosial-sığorta
- vergi
- əmək haqqı

321 ASK-da uzun müddətli kredit hansı məqsəd üçün alınır?

- yolların çəkilməsinə
- satışın təşkilinə
- texniki təmirin aparılması
- strateji məqsədlərə
- maya dəyərinin azaldılması

322 ASK-da kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və kreditdən istifadənin dəyişilməsi nə ilə əlaqədardır?

- əmək sərfi ilə
- işçi qüvvəsi ilə
- istehsalın mövsümü xarakteri ilə
- torpaqların məhsuldarlığı ilə
- əmək ehtiyatı ilə

323 ASK müəssisələrində maliyyələşmənin başlıca mənbəyi nədir?

- əldə edilən pul gəliri
- dövlət vəsaiti
- xarici investisiyalar
- əldə edilən mənfəət
- ümumi məhsul istehsalı

324 ASK-da kreditin başlıca növü hansıdır?

- qısa, orta və uzun müddətli
- müddətli
- məhdud müddətli
- müddətsiz
- güzəştli

325 ASK-da islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- əhəmiyyəti aşağı düşmüşdür
- rolu azalmışdır
- münasibətlər yeniləşmişdir
- sistem ləğv olmuşdur
- təsiri olmamışdır

326 ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- material resursları bölüşdürülür
- maya dəyəri bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- istehsal xərci bölüşdürülür
- əmək sərfi bölüşdürülür

327 ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- dəyər göstəriciləri
- istehsal xərci
- satış qiyməti
- rentabellik
- maya dəyəri

328 Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- tarazlaşdırmalardır
- təmərküzləşdirmələrdir
- ixtisaslaşdırmalardır
- intensivləşdirmələrdir
- istiqamətlərdir

329 İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- torpaqların genişlənməsini
- istehsalın bütün xüsusiyyətlərini

- tədarük sistemini
- təchizat üsullarını
- kədr hazırlığını

330 ASK-nin iqtisadi mexanizmi nədir?

- iqtisadi vasitələrin məcmusudur
- istehsal üsuludur
- tədarük sistemidir
- satış formalarıdır
- nəzarətin əsasıdır

331 ASK-nin maddi-texniki bazasının inkişafı üçün əsaslı vəsait qoyuluşundan necə istifadə edilməlidir?

- mövsümi
- nəzarətsiz
- fasiləli
- səmərəli
- fasiləsiz

332 ASK-da maşın-mexanizmlərdən səmərəli istifadə etmək üçün onlar necə olmalıdır?

- təmirli
- universal
- tam hazır
- əlaqəli
- sərbəst

333 ASK-da maşın-mexanizmlər alınarkən onların nəyə uyğun olunması nəzərə alınmalıdır?

- maya dəyərinə
- əmək haqqına
- məhsulun xüsusiyyətinə
- torpağa
- havaya

334 ASK maddi-texniki bazası möhkəmləndirilərkən nəyin inkişafı əsas götürülməlidir?

- əmək sərfinin
- elmi-texniki tərəqqinin
- istehsalın
- əməyin
- rentabelliğin

335 ASK maddi-texniki bazasının inkişafı bir-birini tamamlasada onların təkmilləşdirilməsi necə olmalıdır?

- eyni
- müxtəlif
- bərabər səviyyədə
- cəm halında
- nisbi

336 Torpaqların məhsuldarlığının müxtəlifliyi ərazilər üzrə nəyin müxtəlif səviyyədə sərfinə səbəb olur?

- qiymətin
- əmək və vəsaitin
- satış qiymətinin
- zərərin
- mənfəətin

337 ASK-nin maddi-texniki bazanın hər hansı elementi olmadıqda nəyin aşağı düşməsi baş verir?

- istehsal xərcinin
- istehsal-iqtisadi göstəricilərin
- əmək sərfinin
- əmək haqqının
- maya dəyərinin

338 ASK-nin maddi-texniki bazası hesablanarkən nəyin birliyi həyata keçirilməlidir?

- mənfəətin
- istehsal vasitələrinin
- istehlak şeylərinin
- istehsalın həcmiminin
- gəlirlərin

339 ASK müəssisələrinin maddi-texniki bazasının düzgün formalaşdırılması üçün nə təkmilləşdirilməlidir?

- tədarük formaları
- təchizat sistemi
- istehsalın quruluşu
- kadr hazırlığı
- satış üsulları

340 Müasir dövrdə ASK-nin maddi-texniki bazası məhsullar güvvələrin, istehsal vasitələrin və nəyin cəmindən ibarətdir?

- əkin sahələrinin
- maddi elementlərin
- sosial şəraitin
- dövrüyyə fondunun
- əhalinin

341 ASK sistemində mexanikləşmə səviyyəsinin yüksəlməsi, əl əməyinin azalması, istehsal xərcinin aşağı salınması nəyin yüksəlməsini təmin edir?

- istehsal xərcini
- əmək haqqını
- ixtisaslaşmanı
- əsaslı vəsait qoyuluşunu
- iqtisadi səmərəliliyi

342 ASK-nın müasir inkişafı şəraitində xammal istehsalı sahəsində mexanikləşmənin hansı səviyyəsi üstündür?

- elektricləşdirmə
- qismən avtomatlaşdırma
- qismən mexanikləşmə
- kompleks mexanikləşmə
- avtomatlaşma

343 ASK-da məhsul istehsalının ayrı-ayrı proseslərinin mexanikləşməsi, lakin əl əməyinin üstün olması nəyi əks etdirir?

- əmək məhsuldarlığını
- qismən mexanikləşməni
- əmək sərfini
- kompleks mexanikləşməni
- avtomatlaşdırmanı

344 Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil?

- mənfəətdən ayırmalar
- iqtisadi münasibətlər
- kredit resursları
- əsas fondların ləğv edilməsindən daxil olmalar
- əsas fondlardan amortizasiya

345 ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür?

- təmir-tikinti
- istehsal – qeyri-istehsal
- texniki-texnoloji
- iqtisadi-sosial
- istehsal-təşkil

346 ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir?

- istehsal xərcinin
- elmi-texniki tərəqqinin
- əmək ehtiyatının
- işçi qüvvəsinin
- əmək sərfinin

347 ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır?

- bütün texnoloji proseslərin
- istehsalın
- texnologiyanın
- əməyin təşkilinin
- istehsalın strukturunun

348 ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır?

- dəyişilmə meylləri
- ixtisaslaşması
- təmər küzləşməsi
- əlaqə və birliyi
- dinamikası

349 ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir?

- yeniləşməsindən
- dəyişilmə səviyyəsindən
- dinamikasından
- onların cəmindən
- strukturundan

350 ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi əsaslı vəsait qoyuluşunun nəyindən asılıdır?

- əmək haqqından
- dinamikasından
- strukturundan
- həcimindən
- maya dəyərindən

351 ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur?

- heç nə olmur
- istehsal xərci azalır
- maya dəyəri yüksəlir
- yüksək nəticələrə nail olunur
- nəqliyyat vasitələri artır

352 ASK-nin maddi-texniki bazasına onun sərəncəmində olan bütün maddi-texniki ehtiyatlar, yəni torpaq, su və daha nə daxildir?

- suvarma sistemləri
- mexaniki vasitələr
- nəqliyyat
- meşə ehtiyatı
- əmək ehtiyatı

353 Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir?

- əlaqəsiz
- plana əsasən
- əhatəli
- səmərəli
- ayrı-ayrı

354 ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir?

- işçi qüvvəsinin
- məhsuldar qüvvələrinin
- dövrüyyə fondunun
- əsas fondun
- nəqliyyat vasitələrinin

355 ASK-da mexanikləşmiş işlərin həcmnin yerinə yetirilən işlərin ümumi həcminə nisbəti nəyi əks etdirir?

- iqtisadi səmərəliliyi
- əmək sərfinin səviyyəsini
- əmək məhsuldarlığının səviyyəsini
- mexanikləşmə səviyyəsini
- intensivləşmə səviyyəsini

356 ASK-da əl əməyinin və istehsal xərcinin azaldılmasını və əmək məhsuldarlığının yüksəldilməsinin başlıca amili və şərti nədir?

- əmək sərfinin azalması
- pul gəlirinin çoxaldılması
- istehsalın ixtisaslaşması
- istehsalın intensivləşməsi
- mexanikləşmənin artması

357 ASK-da əsaslı vəsait qoyuluşunun istehsal və qeyri-istehsal təyinatlı vəsaitlər arasında bölgüsü istehsalın inkişafına və sosial problemlərin həllinə nə etməlidir?

- sosial inkişafı azaltmalıdır
- təsir etməməlidir
- təsir etməlidir
- eyni şərait yaratmalıdır
- istehsal artmamalıdır

358 Əsaslı vəsait qoyuluşu hesabına maya dəyərinin azalan hissəsinin əsaslı vəsait qoyuluşuna nisbəti nəyi göstərir?

- maddi marağı
- zərərin çoxalmasını
- mənfəətin artmasını
- vəsaitin səmərəliliyini
- əmək haqqının səviyyəsini

359 ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var?

- nisbətən təsir edir
- nisbətən əlaqəsi var
- əlaqəsi yoxdur
- istifadəyə təsir edir
- təsir etmir

360 ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır?

- iqtisadi qanunlar
- ekstensiv
- intensiv
- bioloji qanunlar
- sərbəst

361 ASK-da maddi-texniki bazaya necə qiymət verilir?

- intensivləşmə amili kimi
- istehsal vasitəsi kimi
- istehsal amili kimi
- bütöv bir sistem kimi
- mexanikləşmə səviyyəsi kimi

362 ASK-da əsaslı vəsait qoyuluşu başlıca olaraq nəyin inkişafını təmin edir?

- əmək haqqının
- təkrar istehsalın
- işçi qüvvəsinin
- nəqliyyatın
- əməyin təşkilinin

363 ASK-nın maddi-texniki təchizatının yaxşılaşdırılması nədən asılıdır?

- əsaslı vəsait qoyuluşundan
- əmək haqqından
- əmək sərfindən
- işin təşkilindən
- təsərrüfatların rəhbərindən

364 ASK-da nəyə əsasən müxtəlif maşın-mexanizm və avadanlıq sistemi yaradılır?

- zonaların xüsusiyyətinə
- zonalarda insanların həvəsinə
- zonaların təbiətinə
- zonaların havasına
- zonaların ölçüsünə

365 ASK-da inkişafa nail olmaq üçün istehsal prosesinin nəyi nəzərə alınmalıdır?

- təşkili
- torpaqlar
- zonal
- texniki
- suvarma

366 ASK-nin maddi-texniki bazası möhkəmləndirilərkən nəyə xüsusi fikir verilməlidir?

- texnoloji istiqamətinə
- istehsal xərcinə
- təşkili formasına
- əmək haqqına
- maya dəyərinə

367 ASK-da torpaqdan səmərəli istifadə səviyyəsi nədən səmərəli istifadəni mühüm vəzifə kimi qarşıya qoyur?

- mexanikləşmədən
- satış qiymətindən
- digər istehsal vasitələrdən
- nəqliyyatdan
- əmək sərfindən

368 Torpaqların keyfiyyəti əsasən nəyə görə müəyyən edilir?

- becərmə üsulu
- suvarma imkanları
- münbitlik səviyyəsi
- eroziyaya uğraması
- istifadənin təşkili

369 ASK-nin maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır?

- maya dəyəri
- istehsal xərci
- xüsusiyyətləri
- sayı
- qiyməti

370 ASK-nin maddi-texniki bazasına qiymət verilərkən onun nəyi nəzərə alınmalıdır?

- təşkilati əsasları
- bir sistem olması
- texnoloji prosesi
- iqtisadi səviyyəsi
- təchizat forması

371 İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur?

- heç nəyi
- birliyi
- inkişaf istiqaməti
- genişləndirilməsi
- fəaliyyəti

372 ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir?

- nəqliyyat vasitələri
- torpaq ehtiyatı
- maliyyə vəsaiti
- kredit ehtiyatı
- əmək ehtiyatı

373 ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır?

- maliyyələşmənin
- təchizatla təminatın
- sığortanın
- vergiqoymanın
- kreditləşmənin

374 ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir?

- istehsal xərcinin
- torpaq sahələrinin
- istehsal vasitələrinin
- maliyyə vəsaitinin
- maya dəyərinin

375 ASK müəssisələrində fiziki əmək tətbiq edilmədən bütün iş proseslərinin cihazlar vasitəsi ilə yerinə yetirilməsi nəyi əks etdirir?

- kompleks mexanikləşməni
- avtomatlaşmanı
- elektriklişməni
- tam mexanikləşməni
- qismən mexanikləşməni

376 ASK-da əl əməyinin maşınla, sadə və az məhsuldar maşınların daha məhsuldar maşınlar sistemi ilə əvəz olunması nəyi əks etdirir?

- əməyin mürəkkəbliyini
- mexanikləşməni
- əmək sərfini
- istehsal xərcini
- maya dəyərini

377 ASK-da maddi-texniki bazanın inkişafının başlıca istiqamətindən biri nədir?

- əmək sərfinin azalması
- istehsalın mexanikləşməsi
- istehsalın ixtisaslaşması
- istehsalın azalması
- istehsalın artması

378 ASK müəssisə və təşkilatlarında əsaslı vəsait qoyuluşunun başlıca maliyyə mənbəyi nədir?

- kredit resursları
- mənfəət
- əmək haqqı fondu
- pul gəliri
- amortizasiyalar

379 ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir?

- iqtisadi
- maddi maraq
- kreditlər
- istehsal
- qeyri-istehsal

380 ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur?

- intensiv
- fasiləli və natamam
- fasiləsiz
- müvəqqəti
- məhsuldar

381 ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların təkmilləşmələri necə aparılmalıdır?

- eyni
- müxtəlif
- bərabər
- sərbəst
- sabit

382 ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır?

- möhkəmləndirilməsi
- keyfiyyətinin yüksəldilməsi
- istiqamətinin dəyişməsi
- təkmilləşdirilməsi
- dinamikası

383 ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır?

- təşkili qaydasından
- strukturundan
- dinamikasından
- ixtisaslaşmasından
- təchizatdan və istifadəsindən

384 Xəstəlik və zərərvericilərlə mübarizə üsulu nəyə əsasən seçilir?

- heç bir üsul yoxdur
- rəhbərin göstərişinə əsasən
- əmrə əsasən
- göstərişə əsasən
- onların yayılma səviyyəsinə görə

385 Bitkiçiliyin xəstəliyi və zərərvericiləri bütün regionlarda eynidirmi?

- tam oxşardır
- heç bir fərqi yoxdur
- fərqli olur
- nisbətən eyni olur
- tamamilə eynidir

386 Aqrokimyəvi xidmətin məhsulun keyfiyyətinə təsiri varmı?

- süni və təbii keyfiyyətlər azalır
- keyfiyyətlə əlaqəsi yoxdur
- təbii keyfiyyəti saxlayır
- təbii keyfiyyəti azaldır
- süni keyfiyyət yaradır

387 Gübrələrdən istifadəni səmərəliliyinin yüksəldilməsi üçün onların daşınması, saxlanması, sahələrə verilməsi necə təşkil edilməlidir?

- rəhbərin göstərişi əsasında
- texnoloji tədbirlərə uyğun
- sahələrdə saxlanılmalıdır
- imkanlara uyğun
- necə mümkündür elə

388 Gübrələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onlar sahələrə verildə nə düzgün müəyyən edilməlidir?

- heç nə
- istehsalın təşkili
- şümləmə qaydası
- becərmə forması
- üsullar, metodlar, müddətlər

389 Gübrələnmə torpaqların fiziki və kimyəvi tərkibində nəyə səbəb olur?

- ciddi dəyişmələrə
- heç nəyə
- itkilər çoxalır
- məhsuldarlıq azalır
- onların nisbəti dəyişir

390 Aqrokimyəvi xidmətin səmərəliliyinin yüksəldilməsi üçün nədən düzgün istifadə edilməlidir?

- mexanikləşmə
- əməyin təşkili
- elmi-texniki tərəqqi
- suvarma
- əmək haqqı

391 Kənd təsərrüfatı xammalının artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün nə vaxtında yerinə yeririlməlidir?

- istehsal xidmətlər
- tozlanma
- mexanikləşmə
- suvarma
- becərmə

392 ASK sistemində məhsul istehsalı və satışına çəkilən ümumi xərcin tərkibində nəqliyyat xərci neçə faiz təşkil edir?

- 15-20%
- 30-35%
- 20%-ə qədər
- 25-30%
- 35%-ə qədər

393 ASK-da istehsala xidmət növlərindən biri də aşağıdakılardan hansıdır?

- satış
- təchizat
- meliorasiya-irriqasiya
- maddi maraq
- tədarük

394 ASK-da aqrokimyəvi xidmət nə əsasında həyata keçirilir?

- normativ-hüquqi sənədlər
- nazirliyin əmri
- inzibati orqanların sərəncamı
- təklif və tövsiyələr
- müqavilə münasibətləri

395 ASK-da nisbi münbitlik necə hesablanır?

- əmək şərti ilə
- gəlirlərlə
- zərərlə
- maya dəyəri ilə
- xərc vahidinə düşən məhsulla

396 ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- natura ilə
- əmək çəkisi ilə
- müxtəlif qiymətlərlə
- natura və dəyərlə
- dəyər ilə

397 ASK-da yararlı torpaq hansılardır?

- yalnız əkin yeri
- bunların hamısı
- biçənək, örüş, otlaqlar
- çoxillik əkmələr
- əkin yeri və dincə qoyulan sahələr

398 Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırır?

- torpağın qorunması
- suvarma
- aqrotexniki qulluq
- idarəetmə
- gübrələnmə

399 Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur?

- 7 növü
- 3 növü
- 4 növü
- 6 növü
- 5 növü

400 Azərbaycanda bitkiçilik məhsulları istehsalı hansı şəraitə malikdir?

- yalnız suvarma

- bunların heç birinə
- suvarma və dəmyə
- tək cə dəmyə
- heç bir şəraitə

401 Aqrokimyəvi xidmətin başlıca istiqaməti aşağıdakılardan hansıdır?

- istehsalın təşkili
- istehsalın mexanikləşməsi
- intensiv inkişaf
- xəstəlik və zərərvericiliklərlə mübarizə
- inkişafın ixtisaslaşması

402 Gübrələrin sahəyə verilməsi üsulları, metodları və müddətləri regionlar üzrə eynidirmi?

- eyni olmalıdır
- kəskin fərqlidir
- nisbətən eynidir
- buna ehtiyac yoxdur
- eynidir

403 Torpağın aqrotexniki normalarla gübrələnməsi nəticəsində nə baş verir?

- məhsuldarlıq sabitləşir
- rentabellik aşağı düşür
- maya dəyəri yüksəlir
- məhsuldarlıq artır
- heç nə olmur

404 Torpaqların münbitliyinin səviyyəsi və məhsuldarlıq nəyin həyata keçirilməsi üçün nəzərə alınmalıdır?

- suvarmanın
- mexanikləşmənin
- gübrələnmənin
- əmək təşkilinin
- becərmənin

405 İstehsalın inkişafı üçün həyata keçirilən aqrokimyəvi, suvarma, texniki təmir, nəqliyyat, tikinti və s. nəyi təşkil edir?

- mexanikləşməni
- istehsala xidməti
- mənfəətin çoxalmasını
- gəlirlərin artımını
- əməyin təşkilini

406 Torpağın meliorasiyası nədir?

- kompleks yaxşılaşdırma
- eroziya sistemi
- becərmə üsulları
- əkin sistemi
- suvarma sistemi

407 Aqrokimyəvi xidmət məhsul istehsalı itkisinin qarşısının alınması ilə yanaşı nəyin saxlanılmasını təmin edir?

- məhsuldarlığın
- təbii münbitliyin

- iqtisadi səmərəliliyin
- təbii keyfiyyətin
- münbitliyin

408 ASK-da mütləq münbitlik necə müəyyən edilir?

- keyfiyyətlə
- məhsulun həcmi ilə
- əmtəlik məhsulla
- əmək şərti ilə
- sahə vahidindən alınan məhsulla

409 Torpağın hansı münbitliyi vardır?

- təbii, süni və iqtisadi
- yalnız təbii
- süni
- iqtisadi
- təbii və süni

410 Torpaqların məhsulvermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir?

- kanalların təmizlənməsi
- eroziyanın zəiflənməsi
- şoranlıqla mübarizə
- münbitlik
- şumlama

411 Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir?

- sosial münasibətləri
- iqtisadi əlaqələri
- satış xidmətini
- aqrokimyəvi xidməti
- maddi marağı

412 Xəstəlik və zərərvericilər geniş yayıldıqda mübarizə necə aparılmalıdır?

- təyarə ilə
- əl ilə
- maşın mexanizmlə
- tövsiyəyə uyğun
- göstərişə əsasən

413 Bitkiçilikdə xəstəlik və zərərvericilərlə mübarizə hansı üsullarla aparılır?

- heç bir üsulla
- əmrə əsasən
- əl ilə, maşınlarla, təyyarələrlə
- necə bacarırlar, helə də aparırlar
- mübarizə mütəxəssislər tərəfindən aparılır

414 Məhsulların müxtəlif şəraitdə istehsalı onların xəstəlik və zərərvericilərə tutulmasına necə təsir edir?

- müxtəlif formada tutulur
- dəmyədə xəstəlik olmur
- zərərvericilərə tutulmur

- xəstəliyə tutulmur
- eyni səviyyədə tutulur

415 Aqrokimyəvi xidmət itkilərin qarşısının alınmasında nə kimi əhəmiyyətə malikdir?

- əlaqəsi yoxdur
- müxtəlif göstəricilərdir
- həlledici rolunu vardır
- nisbi əlaqəyə malikdir
- çox az təsir edir

416 Torpaq-iqlim şəraitindən asılı olaraq torpaqlara verilən gübrələrin təsiri arasında fərq olurmu?

- nisbi eynilik olur
- fərq olmamalıdır
- heç nə olmur
- fərq olmur
- kəskin fərq olur

417 Məhsuldarlığın artması nəticəsində məhsul vahidi hesabına əmək və vəsait sərfində nə baş verir?

- nisbi vəziyyət dəyişmir
- onlar yüksəlir
- onlar kəskin olaraq çoxalır
- onlar xeyli azalır
- heç nə olmur

418 Torpaqlara gübrələr nəyə əsasən verilməlidir?

- məhsula görə
- məhsuldarlıq əsasında
- necə gəldi
- aqrotexniki norma ilə
- mexanikləşmə ilə

419 Məhsul istehsalının artırılması üçün xəstəlik və zərərvericilərlə mübarizə, gübrələnmə və s. nəyi təşkil edir?

- ekstensiv inkişafı
- intensivləşməni
- aqrokimyəvi xidməti
- mexanikləşməni
- yardımçı işləri

420 ASK sistemində xammal, son məhsul istehsal resursları əsasən hansı nəqliyyat növü ilə daşınır?

- dəmiryolu nəqliyyatı ilə
- yalnız avtomobil
- ən çox qatarla
- ən çox qoşqularla
- avtomobil və traktor qoşquları ilə

421 Azərbaycan Respublikasının ASK-də kənd təsərrüfatı xammalının, istehsal resurslarının daşınması xidməti harada baş verir?

- ölkəmizdə yükdaşıma xidməti yoxdur
- yalnız ölkə daxilində
- yalnız xarici ölkələrdə
- yalnız beynəlxalq marşrutlarda

- bunların hamısında

422 ASK-da aqrokimyəvi xidmətin iqtisadi səmərəliliyi müəyyən edilərkən nəyin aqrokimyəvi xidmət xərcinə nisbətindən istifadə olunur?

- əmək şərtinin
 istehsal olunan məhsulun
 istehsal xərcinin
 maya dəyərinin
 alınan əlavə mənfəətin

423 Bitkilərin xəstəlik və zərərvericilərdən qorunmasında və bu yolla istehsalın artırılmasında nəyin əhəmiyyəti böyükdür?

- aqrokimyəvi xidmətin düzgün təşkilinin
 torpağın şumlanması
 əkinlərin suvarılmasının
 əməyin təşkilinin
 istehsalın stimullaşdırılmasının

424 ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür?

- mənfə münbitlik
 zərərlik münbitliyi
 gəlirlilik səviyyəsi
 orta səviyyə
 mütləq və nisbi münbitlik

425 Torpağın iqtisadi münbitliyi nədir?

- məhsulun artması
 təbii və süni münbitliyin əlaqəsi
 zərərliyin yüksəlməsi
 pul gəlirinin çoxalması
 əmtəəlik məhsul istehsalı

426 ASK-da əkin dövriyyəsi sistemi nədir?

- suvarmanın aparılması
 bitkilərin yerləşdirilməsi
 məhsuldar bitkilərin seçilməsi
 mexanikləşmənin aparılması
 əkin sahəsinin seçilməsi

427 ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir?

- xüsusi xidmət təşkilatları
 elmi institutlar
 kənd təsərrüfatı nazirliyi
 bələdiyyələr
 yerli icra orqanları

428 Xammal istehsalının artırılmasında, keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür?

- istehsalın genişləndirilməsi
 əməyin təşkili
 tikinti xidmətlərinin
 nəqliyyat xidmətlərinin

istehsal xidmətlərinin

429 Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsi məhsul vahidinə əmək və vəsait sərfinə necə təsir göstərir?

- onları aşağı salır
 təsiri yoxdur
 onlar kəskin olaraq artır
 keyfiyyətlə əmək və vəsaitin əlaqəsi yoxdur
 onlar sabit qalır

430 Keyfiyyəti aşağı olan xammaldan hansı növ son məhsul istehsal etmək olar?

- ucuz
 yüksək keyfiyyətli
 aşağı
 zərərli
 baha

431 Kənd təsərrüfatı məhsulların satış qiyməti ilə keyfiyyəti arasında əlaqə və asılılıq varmı?

- keyfiyyət əmək haqqından asılıdır
 asılılıq yoxdur
 müxtəlif göstəricilərdir
 qiymət keyfiyyətdən asılıdır
 keyfiyyətin əhəmiyyəti yoxdur

432 Məhsul satışı ilə əlaqədar fəaliyyətdə olan qiymət mexanizmi necədir?

- çox sadədir
 sadədir
 mürəkkəbdir
 pis deyil
 əlverişlidir

433 Xammal istehsalçıları texniki bitki məhsullarını hansı müəssisəyə satır?

- nəqliyyat
 əhali
 tədarük
 kommersioniya
 emal

434 ASK-nin xammal və son məhsullarının ucuzlaşdırılması üçün istifadə edilən resursların və göstərilən xidmətlərin dəyərini necə azaltmaq olar?

- qiymətlər dəyişdirilməlidir
 qiymətlər sərbəstləşməlidir
 qiymətlər artırılmalıdır
 qiymətlər sabitləşməlidir
 qiymətləri azaldılmalıdır

435 ASK-da istehsal olunan son məhsullar hansı qiymətlərlə satılır?

- sərbəst
 pərakəndə və topdansatış
 müqayisəli
 sifariş
 müqavilə

436 ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır?

- satışın düzgün təşkili
- əmək sərfinin düzgün olması
- texnologiyanın düzgün təşkili
- əmək haqqının artırılması
- xərci nəzərə alınması

437 Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur?

- tam azad halda
- sifariş əsasında
- sərbəst
- müqavilə əsasında
- normativlərə əsasən

438 Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur?

- sifariş əsasında
- göstərişlər əsasında
- müxtəlif formadan
- planlı qaydada
- vahid formadan

439 Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir?

- tədarük, emal, satışı
- əmək haqqını
- əmək sərfi
- istehsal xərci
- suvarma işləri

440 Pambıq xammalı kifayət qədər istehsal edildiyi halda emal sənayesində istehsal dövrü nə qədər davam edir?

- 8-10 ay
- bütün il
- 5-7 ay
- 6-8 ay
- 10 ay

441 ASK-da istehsal olunan xammal hansı qiymətlər vasitəsi ilə reallaşdırılır?

- müxtəlif qiymətlərlə
- yalnız topdansatış
- yalnız müqavilə
- yalnız sifariş
- yalnız pərakəndə

442 Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır?

- sərbəst qiymətlərlə
- sifariş qiymətlə
- topdansatış qiymətlə
- pərakəndə qiymətlə
- plan qiyməti ilə

443 Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir?

- əvvəlcədən verilən sifariş əsasında
- normalara əsasən
- müəyyən edilmir
- sərbəst qaydada
- müqavilə olmadan

444 Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparanlar, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün?

- əlaqələr pozulur
- tədarük azalır
- tədarük çoxalır
- pul gəliri azalır
- mövcud qaydalar onları təmin edir

445 Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir?

- maya dəyəri yüksəlir
- maya dəyəri azalır
- əmək sərfi aşağı düşür
- itkilər çoxalır, keyfiyyət pisləşir
- mexanikləşmə pisləşir

446 Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydalılığına təsir edirmi?

- faydalılıq sabit qalır
- faydalılıq yüksəlir
- faydalılıq aşağı düşür
- faydalılığa təsir etmir
- əlaqəsi yoxdur

447 Keyfiyyətli məhsul istehsalı, tədarükü, emalı və satışının hansı mərhələsini əhatə edir?

- bütün mərhələni
- emal
- saxlama
- satış
- tədarük

448 İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?

- əmək sərfi
- keyfiyyət
- əmək haqqı
- istehsal xərci
- maya dəyəri

449 Kənd təsərrüfatı məhsullarının satış qiyməti kimi maraqlandırılmalıdır?

- nəqliyyat işçilərini
- tədarükçüləri
- istehsal və tədarükçüləri
- mütəxəssisləri
- saxlama müəssisələrini

450 Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- sifarişə dair müqaviləyə əməl olunması
- müqavilənin düzgün tərtib edilməməsi
- elə amil yoxdur
- sifarişin vaxtında verilməməsi
- sifarişin gec tərtib olunması

451 Emal müəssisələrinə satılan məhsulların həcmi, keyfiyyəti və qiyməti nə əsasında müəyyən edilir?

- daşınma mərhələsi
- satış dövrü
- sifariş əsasında
- emal zamanı
- istehsal dövrü

452 Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- səmərəliliyin aşağı düşməsinə
- marağın yüksəlməsinə
- maya dəyərinin yüksəlməsinə
- istehsal xərcinin artmasına
- əmək haqqının azalmasına

453 Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- qiymət aşağı düşür
- heç nə dəyişmir
- qiymət yüksəlir
- qiymət ləğv olur
- qiymət sabit qalır

454 İstehsal olunan məhsul vaxtında satılmadıqda nə baş verir?

- əmək haqqı yüksəlir
- heç nə olmur
- məhsul bahalaşır
- maya dəyəri aşağı düşür
- itkilər çoxalır, keyfiyyət pisləşir

455 Məhsul satışına dair təsdiq edilmiş şərtlər istehsalçı və istehlakçının marağına necə təmin etməlidir?

- yalnız istehlakçının
- eyni səviyyədə
- maraqla əlaqəsi yoxdur
- heç cür
- yalnız istehsalçının

456 Məhsulun keyfiyyətinin yüksəldilməsi texniki, texnoloji, sosial, iqtisadi, əmək, qiymət və s. amillərin hansından asılıdır?

- qiymət
- bunların hamısı
- yalnız texniki-texnoloji
- təkcə sosial-iqtisadi
- əmək və vəsait

457 Məhsul istehsalı, tədarükü, satışı və emalının səmərəli fəaliyyəti nədən asılıdır?

- əmək haqqı
- məhsulun keyfiyyəti

- maya dəyəri
- istehsal xərci
- əmək sərfi

458 Kənd təsərrüfatı məhsullarının qiyməti nəyə uyğun olmalıdır?

- əmək haqqına
- əmək və vəsait sərfinə
- rentabelliyyə
- maya dəyərində
- əmək sərfinə

459 Məhsulun keyfiyyətlə satışı nə ilə bağlıdır?

- əmək haqqı
- qiymət mexanizmi
- istehsal xərci
- maya dəyəri
- əmək sərfi

460 Xammal istehsalçıları ərzaq məhsullarının əksər hissəsini harada reallaşdırır?

- tədarükə verir
- satmır
- pay verir
- sərbəst satır
- emala verir

461 Kənd təsərrüfatı xammalının satışında istehsalçıların nəyi təmin edilməlidir?

- əmək sərfi çoxaldılmalı
- əmək haqqı artırılmalı
- sərbəstliyi təmin edilməli
- rentabellik aşağı salınmalı
- maya dəyəri yüksəldilməli

462 Xammal düzgün reallaşmadıqda istehsalın iqtisadi səmərəliliyi sahəsində nə baş verir?

- səmərəlilik aşağı düşür
- heç nə dəyişmir
- səmərəliliyə təsir etmir
- səmərəlilik sabit qalır
- səmərəlilik yüksəlir

463 Azərbaycanda tütün fermentasiya müəssisələrinin istehsal gücü nə qədərdir?

- 48 min ton
- 30 min ton
- 40 min ton
- 50 min ton
- 35 min ton

464 Azərbaycan Respublikasında tərəvəzçilik-meyvəçilik, ət-süd və digər emal müəssisələrində yenidənqurmanın, müasirləşmənin, istehsal güclərinin artırılması nəyə səbəb olmuşdur?

- son məhsul istehsalının azalmasına
- məhsulun artmasına, keyfiyyətin yaxşılaşmasına
- kadr hazırlığının yüksəlməsinə
- mexanikləşmənin azalmasına

- əmək haqqının artmasına

465 ASK-da son nəticənin yüksəldilməsi başlıca olaraq nədən asılıdır?

- istehsal-emalın düzgün əlaqələnməsindən
 tikintinin genişlənməsindən
 emalın gücünün azaldılmasından
 xidmətin səviyyəsindən
 sosial problemlərin yaranmasından

466 Emal müəssisələrinin səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə nədən asılıdır?

- nəqliyyatdan
 xammaldan
 mexanikləşmədən
 tikinti xidmətindən
 əmək təşkilindən

467 Kənd təsərrüfatı məhsullarının qiymətinin səviyyəsi nə ilə tənzimlənir?

- məhsul vahidinin əmək və vəsait sərfi
 rentabellik
 mexanikləşmə səviyyəsi
 əmək məhsuldarlığı
 iqtisadi mexanizm

468 ASK-da istehsal olunan xammal və son məhsulların qiymətlərinin artırılması düzgün hesab olunmur. Nə üçün?

- əhalinin həyat şəraiti pisləşir
 rentabellik aşağı düşür
 iqtisadi əlaqə pozulur
 istehsal xərci çoxalır
 maya dəyəri artır

469 Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur?

- tərəflərin məsuliyyəti
 satış kanalları
 əmək sərfi
 istehsal xərci
 maya dəyəri

470 Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılarına öz məhsullarını reallaşdırmaqda nə verir?

- tam sərbəstlik verir
 mexanikləşmə artır
 maya dəyəri bahalaşır
 pul gəliri çoxalır
 əmək sərfini azaldır

471 Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir?

- məhsuldarlıq yüksəlir
 son məhsul azalır, qiyməti artır
 əmək haqqı artır

- əmək sərfi çoxalır
- maya dəyəri azalır

472 Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir?

- emal sahəsinə
- saxlama sahəsinə
- satış sahəsinə
- tədarük sahəsinə
- xammal istehsalı sahəsinə

473 Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydalılığına təsir edirmi?

- faydalılığa təsir etmir
- faydalılıq aşağı düşür
- faydalılıq yüksəlir
- əlaqəsi yoxdur
- faydalılıq sabit qalır

474 İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?

- əmək sərfi
- keyfiyyət
- əmək haqqı
- istehsal xərci
- maya dəyəri

475 Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- elə amil yoxdur
- sifarişə dair müqaviləyə əməl olunması
- sifarişin gec tərtib olunması
- sifarişin vaxtında verilməməsi
- müqavilənin düzgün tərtib edilməməsi

476 Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- səmərəliliyin aşağı düşməsinə
- marağın yüksəlməsinə
- maya dəyərinin yüksəlməsinə
- istehsal xərcinin artmasına
- əmək haqqının azalmasına

477 Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- qiymət ləğv olur
- qiymət aşağı düşür
- heç nə dəyişmir
- qiymət sabit qalır
- qiymət yüksəlir

478 Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olmur?

- əhali, ayrı-ayrı şəxslər
- kooperativlər, ictimai təşkilatlar
- idarə və müəssisələr
- dövlət və emal müəssisələri
- təsərrüfatlararası müəssisələr

479 ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir sıra nədən istifadə edilməsi tələb olunur?

- kreditdən
- maliyyə vəsaitindən
- vergi növündən
- iqtisadi göstəricilərdən
- istehsal xərcindən

480 ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- ucuzlaşmasına
- bahalaşmasına
- keyfiyyətin pisləşməsinə
- istehsalın azalmasına
- sabitləşməsinə

481 ASK-da intensivləşməni xarakterizə edən göstəricilərin müəyyən edilməsi nəyi tələb edir?

- göstəricilərin səviyyəsini
- göstəricilərin keyfiyyətini
- göstəricilərin quruluşunu
- göstəricilərin növünü
- göstəricilərin düzgün müəyyən edilməsini

482 ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər nəyi zəruri proses kimi qarşıya qoyur?

- rentabelliğin aşağı düşməsinə
- intensiv inkişafı
- istehsal xərcinin artmasının
- maya dəyərinin yüksəldilməsini
- əmək haqqının çoxalmasını

483 İstehsalın intensivləşməsi, sahənin maddi-texniki bazasının möhkəmlənməsi nəticəsində işçilərin sayı qanunauyğun olaraq nə olur?

- strukturu dəyişir
- sabitləşir
- çoxalır
- azalır
- dəyişməz qalır

484 ASK sistemində intensivləşmə necə proses olub yüksək nəticələrə şərait yaradır?

- çox sadə
- sadə
- adi
- mürəkkəb və çox cəhətli
- qarışıq

485 İntensivləşmənin yüksəldilməsinə ayrılan vəsait sahibkarlıq şəraitində hansı mənbədən ayrılır?

- kredit hesabına
- büdcədən
- bələdiyyənin vəsaitindən
- icra hakimiyyətindən
- öz vəsaitindən

486 İntensiv inkişaf nə ilə çox ciddi bağlıdır ki, o sahibkarlığın yüksək nəticələrə nail olmasının əsasıdır?

- uçot-hesabat
- tənzimlənmə
- infrastruktura
- kompleks mexanikləşmə
- iqtisadi səmərəlilik

487 İntensivləşmə ölkənin məhsul istehsalına tələbatın təmin edilməsinin nəyindən irəli gəlir?

- zərurəti
- bahalaşması
- ucuzlaşması
- itkilərin azaldılması
- azaldılması

488 Müasir dövrdə ASK-nin inkişafına hansı yolla nail olmaq mümkündür?

- gəlirlərin çoxaldılması
- əmək haqqının artırılması
- ekstensiv inkişaf
- intensivləşmə
- istehsal xərcinin azaldılması

489 ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən
- Məhsul istehsalının artırılmasından
- İstehsalın strukturunun dəyişilməsindən
- Kapitalın torpaqlar arasında bölüşdürülməsindən
- Kapitalın strukturunun təkmilləşdirilməsindən

490 ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- Satılan məhsulun çoxalmasında
- Məhsul istehsalının çoxalmasında
- Əmək şərtinin artmasında
- Əmək məhsuldarlığının yüksəldilməsində
- İstehsal xərcinin artmasında

491 əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi necə hesablanır?

- Əsas fondların torpaq vahidinə nisbəti ilə
- Təsərrüfatın fondlarının dəyəri ilə
- Əkin yerinin çoxalması ilə
- Əsas fondların quruluşu ilə
- Əkin yerinin quruluşu ilə

492 ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- dəyər və natura
- dəyişən
- nisbi
- sabit
- dinamik

493 ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- mütləq

- dəyişən
- dinamik
- nisbi
- keyfiyyət

494 ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- məqsədəuyğun hesab olunan sahədə
- cəmi torpaqlarda
- əkin yerində
- çoxillik əkmələrdə
- kənd təsərrüfatına yararlı sahədə

495 İstehsalın keyfiyyətcə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- qarışıq inkişaf
- ekstensiv
- intensiv
- sosial-iqtisadi
- regional

496 ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- ekstensiv inkişafın
- əmək haqqının
- intensivləşmənin
- ixtisaslaşmanın
- iqtisadi münasibətlərin

497 ASK-da formalaşan çoxukladlı iqtisadiyyatın və sahibkarlıq formalarının ümumi inkişafının əsas istiqaməti nədir?

- sabitləşmə
- tənzimlənmə
- təmərküzləşmə
- ixtisaslaşma
- intensivləşmə

498 ASK-da intensivləşmə istehsalın inkişafını və iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edən iqtisadi qanunların nəyindən irəli gəlir?

- öyrənilməsindən
- yeniləşməsindən
- dərk olunmasından
- yeniləşməsindən
- tələblərindən

499 ASK-nin intensiv inkişafı ilə kim məşğul olur?

- bələdiyyələr
- icra hakimiyyəti
- sahibkarların özü
- mütəxəssislər
- elmi işçilər

500 Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- Yalnız cins tərkib yaxşılaşmalıdır
- Bunların hamısına nail olunmalıdır
- İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır
- Yalnız yemçilik inkişaf etdirilməlidir
- Yalnız maddi-texniki baza möhkəmlənməlidir

501 İntensivləşmənin iqtisadi səmərəliliyi necə hesablanır?

- Ümumi məhsulun (gəlir, mənfəət) əmək sərfinə nisbəti ilə
- Ümumi məhsulun fonda nisbəti ilə
- Ümumi məhsulun torpağa nisbəti ilə
- Ümumi məhsulun işçilərin sayına nisbəti ilə
- Ümumi məhsulun gəlirinə nisbəti ilə

502 əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- İstehsal xərcinin çoxalması ilə
- İstehsal xərcinin azalması səviyyəsi ilə
- Torpaq vahidinə düşən istehsal xərci ilə
- Torpaq sahəsinin artması ilə
- İstehsal xərcinin strukturunun dəyişməsi ilə

503 Kənd təsərrüfatında intensivliyin ümumi səviyyəsi necə müəyyən edilir?

- Torpağa düşən cəmi fondla
- Əldə edilən mənfəət ilə
- Əsas fond və cari xərcinin cəminin torpaq vahidinə nisbəti ilə
- Təsərrüfatın gəliri ilə
- Torpağa düşən cəmi xərcə

504 ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinatla malikdir?

- dəyişən
- qeyri-sabit
- sabit
- ümumi və xüsusi
- dinamik

505 Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- müqayisə ilə
- mexanikləşmə ilə
- istehsal xərci ilə
- əmək sərfi ilə
- maya dəyəri ilə

506 ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- əməyin təşkili
- təchizat formaları
- əmək və vəsait qoyuluşu
- satış üsulları
- istehsalın strukturu

507 ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- kədr hazırlığına
- əmək haqqının artırılmasına
- əmək sərfinin aşağı salınmasına
- istehsal xərcinin azalmasına

508 ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- əhalinin artmasına
- kədr hazırlığına
- əmək sərfinin azalmasına
- istehsal sahələrinin genişləndirilməsinə
- əhali yer dəyişmələrə

509 Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- işçilərin çoxaldılması
- torpaqların artırılması
- intensiv inkişaf
- ekstensiv inkişaf
- texniki təmirin gücləndirilməsi

510 Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- xərclərin azaldılması
- əmək haqqının artırılması
- maya dəyərinin yüksəldilməsi
- intensiv inkişaf
- rentabellik

511 Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq intensivləşmənin rolu və səmərəliliyində nə baş verir?

- mürəkkəbləşir
- heç nə
- dəyişilməz qalır
- yüksəlir
- sadələşir

512 İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- əmək sərfi azalır
- sabitləşir
- azalır
- dəyişilməz qalır
- yüksəlir

513 ASK-da torpaq sahəsi, ona yönəldilən əsaslı vəsait, sərf olunan əmək arasındakı qarşılıqlı münasibətlər nəyi xarakterizə edir?

- istehsalın istiqamətini
- istehsalın strukturunu
- maya dəyərini
- istehsal xərcini
- istehsalın intensivləşməsini

514 Aqrar islahatlar və sahibkarlığın inkişafı intensivləşmənin göstəricilərində nəyə şərait yaratmışdır?

- onların dəyişməsinə

- onların çoxalmasına
- onların sayının sabitləşməsinə
- onların sayının artmasına
- onların azalmasına

515 Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir?

- real tələbatlar
- istehsalın inkişafı
- istehsal xərci
- istehsalın strukturu
- əmək haqqı

516 Aqrar-sənaye sahə kompleksləri necə formalaşır?

- iki-üç sahə üzrə
- adi qaydada
- sahələrin birləşməsi
- sahələrin bölgüsü
- ayrı-ayrı sahələr üzrə

517 ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir?

- həyat tərzinə
- gündəlik tələbatına
- həyat şəraitinə
- iqtisadi imkanlarına
- heç nəyə

518 Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal nə zaman daha yüksək səmərə verir?

- istehlak olunduqdan sonra
- sənaye emalından çıxdıqdan sonra
- tədarük olunduqdan sonra
- satıldıqdan sonra
- daşındıqdan sonra

519 Aqrar-sənaye sahə kompleksində başlıca əlaqələr aşağıdakılardan hansıdır?

- istehsalın tənzimlənməsi üzrə
- texniki təchizat üzrə
- tədarük üzrə
- sosial problemlər üzrə
- istehlak və istehsal üzrə

520 İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- əmək sərfi azalır
- yüksəlir
- sabitləşir
- azalır
- dəyişilməz qalır

521 Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- rentabellik
- intensiv inkişaf
- xərclərin azaldılması

- əmək haqqının artırılması
- maya dəyərinin yüksəldilməsi

522 Əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- İstehsal xərcinin azalması səviyyəsi ilə
- Torpaq vahidinə düşən istehsal xərci ilə
- İstehsal xərcinin çoxalması ilə
- İstehsal xərcinin strukturunun dəyişməsi ilə
- Torpaq sahəsinin artması ilə

523 ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir saira nədən istifadə edilməsi tələb olunur?

- vergi növündən
- iqtisadi göstəricilərdən
- maliyyə vəsaitindən
- kreditdən
- istehsal xərcindən

524 ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- bahalaşmasına
- ucuzlaşmasına
- keyfiyyətin pisləşməsinə
- istehsalın azalmasına
- sabitləşməsinə

525 Aqrar sahibkarlıq formalarında intensiv inkişafa nail olmaq üçün intensivləşmənin nəyi nəzərə alınmalıdır?

- təşkili qaydası
- səviyyəsi
- sabitləşməsi
- dəyişməsi
- yeni xüsusiyyətləri

526 İntensivləşmə ASK-nin inkişafının bütün nəyini özündə cəmləşdirir?

- sabit qalmasını
- dəyişkən olmasını
- şərtlərini
- planlarını
- dəyişilmə üsullarını

527 ASK-da ekstensiv inkişaf nədir?

- İstehsal olunan məhsulun artması
- İstehsal sahələrinin genişlənməsi
- məhsuldarlığın yüksəlməsi
- əkin sahəsinin azalması
- İstehsal strukturunun dəyişməsi

528 Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- nisbi
- xüsusi
- ümumi

- dəyişən
- sabit

529 Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- sabit
- ümumi
- mütləq
- nisbi
- dəyişən

530 ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- dəyişilməsi
- səviyyəsi
- dinamikası
- təşkili qaydası
- hərəkət forması

531 Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- istehsalın ixtisaslaşması
- ekstensiv
- məqsəduyğun
- intensiv
- istehsalın təmərküzləşməsi

532 ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- torpaqların genişlənməsi
- intensiv və ekstensiv inkişaf
- əməyin təşkili
- əhali artımı
- maddi marağ

533 Torpaqların erroziyaya uğramasında hansı erroziyanın xüsusi çəkisi böyükdür?

- əməyin təşkili
- su və külək
- yalnız külək
- yalnız suvarma
- mexanikləşmə

534 ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- satış sahələrinə
- əmək təşkilinə
- ətraf mühitə
- emal sahələrinə
- qiymətlərə

535 Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- məhsulların
- torpaq və suyun
- toxumun
- yemin

keyfiyyətin

536 Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- məhsulun keyfiyyətinin
 əmək təşkilinin
 texnoloji prosesin
 suvarma rejiminin
 həyat şəraitinin

537 Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- rentabelliğin
 maya dəyərinin
 qiymətin
 əmək haqqının
 istehsalın

538 Kənd təsərrüfatında xəstəliklərlə və zərərvericilərlə mübarizə məqsədi ilə istifadə olunan kimyəvi maddələrin ətraf mühitə zərər vurmaması hansı səbəbdən baş verir?

- dərmanlar pis saxlanılır
 dərmanlar çox bahadır
 dərmanlar verilirərkən texnoloji proseslər pozulur
 dərmanlar çox işlədilir
 dərmanların keyfiyyəti pisdır

539 Son illər ölkəmizdə ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən ən vacibi nədir?

- kimyəvi dərmanların tətbiqinin azaldılması
 ekoloji ekspertizanın təşkili
 gübrələnmənin azaldılması
 eroziyaya qarşı mübarizə
 meliorasiya işinin səmərəli təşkili

540 Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur?

- məhsulun keyfiyyəti pisləşir
 nitrat çoxalır
 heç nə yaratmır
 vitaminlər artır
 nitrat toplanmır

541 Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır?

- suvarma sistemi pozulur
 münbitlik azalır, eroziya artır
 məhsuldarlıq yüksəlir
 maşınlardan istifadə pisləşir
 şoranlaşma azalır

542 Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur?

- məhsul istehsalı azalır
 ətraf mühit çirklənir
 torpağın məhsuldarlığı pisləşir
 iqtisadi səmərəlilik azalır
 məhsulun keyfiyyəti pisləşir

543 Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir?

- intensiv
- ekoloji-istehsal
- ekoloji məhsul
- istehsal-iqtisadi
- ekstensiv

544 Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-ı ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?

- tədarüklə
- emal müəssisəsi
- saxlama ilə
- təbiətlə
- satışla

545 Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- qiymətin
- məhsulların
- əmək sərfinin
- əmək haqqının
- həyat şəraitinin

546 Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır?

- əmək sərfinin
- mexanikləşmənin
- istehsalın
- istehsal xərcinin
- əmək haqqının

547 Azərbaycan Respublikasında meliorasiya və irriqasiya işinin pis təşkil edilməsinə görə hazırda şoranlaşmış torpaq sahəsi nə qədərdir?

- 1,0 milyon ha
- 1,5 milyon ha
- 2,0 milyon ha
- 2,3 milyon ha
- 1,3 milyon ha

548 Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir?

- bütün prosesə nəzarət edilir
- flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir
- çox zəif
- onlarla əlaqəsi yoxdur
- kimyəvi maddə az tətbiq olur

549 Azərbaycanda eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir?

- eroziya yoxdur
- külək və su eroziyası 65-70%
- eroziya zəifdir və 15-20% əhatə edir
- təkcə külək eroziyası, 30-40%
- yalnız su eroziyası 25-30%

550 Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur?

- kanalların su axımının azalmasına
- şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- məhsuldarlığın artmasına
- suvarma şəraitinin pisləşməsinə
- eroziyanın qorunmasına

551 Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir?

- istehsal prosesində
- idarə olunmasında
- stimullaşmasında
- planlaşmasında
- satış mərhələsində

552 Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- mexanikləşməyə
- istehsalın artmasına
- zərərliyin yüksəlməsinə
- gəlirlərin azalmasına
- suvarmaya

553 Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- heç nə azalmır
- münbitlik səviyyəsi
- kimyalaşma
- suvarma
- qorunma

554 ASK-nin hansı sahəsi ətraf mühitlə daha sıx bağlıdır?

- emal
- infrastruktur
- tədarük
- satış
- istehsal

555 Aqrar sferada istifadə edilən kimyəvi maddələr düzgün istifadə olunmaması nəyə səbəb olar?

- istehsalın azalmasına
- qiymətin aşağı düşməsinə
- maya dəyərinin azalmasına
- iqtisadi artıma
- ətraf mühitin çirklənməsinə

556 Torpaqdan istifadə zamanı texnoloji rejimin pozulması nəyə səbəb olur?

- ekoloji tarazlığın pozulmasına
- ekoloji tarazlığın bərpasına
- gəlirlərin çoxalmasına
- maya dəyərinin ucuzlaşmasına
- istehsalın artmasına

557 Azərbaycan ərazisinin neçə faizi müxtəlif səviyyədə eroziyaya məruz qalmışdır?

- .27
 .35
 .46
 .34
 .4

558 Ölkənin torpaqlarından, meşələrindən, sularından, mineral resurslarından pis istifadə edilməsinin əsas səbəblərindən biri müəssisələrin nəyinin təmin edilməməsidir?

- tikinti işlərinin
 nəqliyyat xidmətinin
 iqtisadi marağının
 texniki təmirin
 maddi-texniki bazasının

559 Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir?

- təsiri hiss olunmur
 təsiri zəifdir
 təsir etmir
 heç bir zərəri yoxdur
 ciddi zərər vurur

560 ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatının nəyə təsirinin artmasına səbəb olur?

- məhsul istehsalına
 ətraf mühitə
 ekologiyanın yaxşılaşmasına
 eroziyanın zəiflənməsinə
 torpaq sahələrinə

561 Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur?

- atmosfərə zərər vurulur
 ekoloji vəziyyət yaxşılaşır
 ekoloji tarazlıq pozulur
 ekoloji rejim gözlənilir
 çirkli sahələr artır

562 İstehsal vasitələri istehsal edən və emalı həyata keçirən sahələr öz əlaqə və mənafeyini qurarkən hansı sahənin tələbatını nəzərə almalıdır?

- sosial inkişaf
 ticarət
 nəqliyyat
 kənd təsərrüfatı
 texniki təmir

563 Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr hansı tələbata uyğun tənzimlənilir?

- göstərişə əsasən
 plana əsasən
 tənzimlənmir
 bazar münasibətləri ilə

- tələbata uyğun

564 ASK-da istehsal olunan son məhsulların istehlak dəyərinin yüksəldilməsi üçün onun istehsalı ilə məşğul olan sahələrdə nəyə nail olunmalıdır?

- rentabelli olmasına
 maya dəyərinin azaldılmasına
 əmək haqqının artmasına
 istehsal-iqtisadi əlaqələrin tənzimlənməsinə
 əməyin düzgün təşkilinə

565 ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır?

- maya dəyərinə
 yüksək zərərliyə
 gündəlik tələbata
 insanların zövqünə
 yüksək əmək haqqına

566 ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir?

- heç nəyə
 səmərəliliyə
 rentabelliyyə
 insanların sağlamlığına
 ucuzlaşmasına

567 Aqrar-sənaye sahə komplekslərində mövcud olan əlaqələr nəyin təmin edilməsini həyata keçirməlidir?

- tikinti işləri genişlənməlidir
 istehsal xərci və maya dəyəri yüksəlməli
 texniki xidmət yaxşılaşmalı
 xərcə qənaət edilməli, mövsümlük azalmalı
 əmək sərfi artmalı

568 Aqrar-sənaye sahə komplekslərinə daxil olan sahələrin sosial-iqtisadi əlaqəsi müəyyən edilərkən onların nəyi nəzərə alınmalıdır?

- satış qaydaları
 intensivləşmə səviyyəsi
 ixtisaslaşma vəziyyəti
 spesifik xüsusiyyətlər
 iqtisadi səmərəlilik

569 Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil?

- satışdan başqa hamısı
 satış və saxlama
 istehsala xidmət
 hamısı daxildir
 tədarük və emal

570 Aşağıdakılardan hansı sahə komplekslərində spesifik xüsusiyyət hesab olunur?

- kooperasiya
 təmərküzləşmə
 ixtisaslaşma
 istehsalın mövsümlüyü

- inteqrasiya

571 Aqrar-sənaye sahə kompleksləri əhalinin tələbatını necə təmin edir?

- baha məhsulla
 çoxlu məhsulla
 təmin etmir
 bir və bir-neçə məhsulla
 keyfiyyətli ərzaqla

572 ASK-da istehsal olunan məhsullar işçilərdə nəyə təminat verməlidir?

- maya dəyərinə
 mənəvi marağına
 əmək haqqına
 maddi marağına
 istehsal xərcinə

573 ASK-da istehsal olunan müxtəlif çeşidli və yüksək keyfiyyətli məhsullar necə başa gəlməlidir?

- yüksək qiymətlə
 zərərlə
 baha
 ucuz
 rentabelli

574 ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları hansı sahənin hesabına əldə edilir?

- heç bir sahənin
 üç sahənin
 iki sahənin
 bir neçə sahənin
 bir sahənin

575 Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal aşağıdakılardan hansı məqsəddə istifadə olunur?

- yalnız ixraca sərf olunur
 istehsal məqsədinə istehlak olunur
 yalnız emal müəssisələrin
 bunların üçünə ayrılır
 sair tələbatı ödəyir

576 Aqrar-sənaye sahə komplekslərinə daxil olan müxtəlif xarakterli istehsal-xidmət müəssisələri arasında əlaqələr necə qurulmalıdır?

- tənzimlənmir
 bələdiyyələr müəyyənləşdirirlər
 nazirlik müəyyən edir
 sərbəst qurulur
 planlı qaydada qurulur

577 Aqrar-sənaye sahə komplekslərində istehsal vasitələri və işçi qüvvəsinin istehsal prosesində iştirakı, istehsalın mövsümü xarakterə malik olması, maliyyə-kredit, qiymət, vergi və s. onun nəyini müəyyən edir?

- spesifik xüsusiyyətlərini
 əmək sərfini
 maya dəyərini
 iqtisadi səmərəliliyini

- sosial problemlərini

578 Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır?

- icra orqanları müəyyənləşdirir
 əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır
 əlaqə mövcud deyil
 əlaqəyə ehtiyac yoxdur
 nazirlik tərəfindən müəyyən edilir

579 Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir?

- istehlak malları istehsal etmir
 bir və bir-neçə
 bir növ
 çoxlu növ
 məhdud növ

580 ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır?

- kadr hazırlığına
 elmi-texniki tərəqqiyə
 yüksək istehsal-iqtisadi nəticələrə
 əmək haqqının artmasına
 əmək sərfinin yüksəlməsinə

581 Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır?

- tikinti-təmir
 istehsal-xidmət
 yalnız emal
 yalnız xammal
 yalnız tədarük

582 ASK-da son məhsullar hansı fəaliyyəti nəticəsində istehsal olunur?

- tədarük sahəsinin
 bir-neçə sahənin
 xammal istehsal edən
 emal sahəsinin
 satış sahəsinin

583 Mütərəqqi texniki-texnoloji tədbirlər və sosial-iqtisadi amillər nəticəsində məhsul istehsalının artımı nəyin yüksəlməsinə şərait yaradır?

- qiymətin
 istehsal xərcinin
 əmək haqqının
 iqtisadi səmərənin
 maya dəyərinin

584 ASK-da texniki-texnoloji, sosial-iqtisadi tədbirlər nəyə yönəlməlidir ki, iqtisadi səmərəlilik yüksəlsin?

- texnoloji prosesin zəifləməsinə
 istehsal xərcinin azalmasına
 əmək haqqının artmasına
 maya dəyərinin artmasına

- zərəliyin yüksəlməsinə

585 ASK-da nəyin yüksəldilməsi istehsal xərci və maya dəyərinin aşağı salınması ilə bağlıdır?

- rentabelliğin
 iqtisadi səmərəliliyin
 əmək haqqının
 qiymətin
 əmək sərfinin

586 Son məhsulun dəyərindən amortizasiya ayırmaları, xammal və material xərci çıxdıqdan sonra qalan hissə nədir?

- mənfəət
 xalis məhsul
 ümumi məhsul
 ümumi gəlir
 zərər

587 Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir?

- istehsal xərcinə
 son məhsula
 mənfəətin
 əmək haqqına
 xalis məhsula

588 Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir?

- mənfəətə
 son məhsula
 xalis məhsula
 əmək haqqına
 xalis gəlirə

589 ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir?

- xalis məhsul və rentabellik
 son və xalis məhsul
 son məhsul və mənfəət
 xalis gəlir və mənfəət
 son və aralıq məhsul

590 ASK-da məhsulun əmtəlik səviyyəsi necə müəyyən edilir?

- istehsalın həcmnin artımı ilə
 əmtəlik məhsulun dəyəri ilə
 əmtəlik məhsulun ümumi məhsula nisbəti ilə
 əmtəlik məhsulun cəmi ilə
 əmtəlik məhsulun qiyməti ilə

591 ASK-da ümumi məhsul nədir?

- istehsal edilərək satılan məhsuldur
 müəyyən dövr ərzində istehsal olunan məhsulların dəyəridir
 bölüşdürülən məhsuldur
 emal olunan məhsuldur
 tədarük olan məhsuldur

592 ASK-nin istehsal-iqtisadi səmərəliliyi vasitəsi ilə məhsul istehsalının səmərəliliyinə nə baxımından qiymət verilir?

- istehsal-texnoloji və iqtisadi mexanizm
- maliyyə-kredit mexanizmi
- vergi mexanizmi
- əmək münasibəti ilə
- müqavilə münasibəti

593 ASK-da xalis gəlir nədir?

- ümumi xərcin artan hissəsidir
- rentabellik səviyyəsidir
- ümumi məhsulun satılan hissəsidir
- son məhsulun əmtəlik hissəsidir
- ümumi məhsulla istehsal xərcinin fərqi

594 ASK-da son məhsul nədir?

- məhsulun istehlak dəyəri
- məhsulun keyfiyyəti
- ümumi məhsulla aralıq məhsulun fərqi
- istehsalın dinamik artımı
- əmtəlik məhsulun səviyyəsi

595 ASK-da səmərə nəyi əks etdirir?

- məhsulun çoxalmasını
- hər-hansı tədbirin nəticəsini
- rentabelliyyənin yüksəlməsini
- gəlirlərin çoxalmasını
- əmtəlik məhsulun artmasını

596 ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir?

- iqtisadi əlaqədir
- ictimai-iqtisadi prosesidir
- istehsal münasibətidir
- əmək müqaviləsidir
- qiymət formasıdır

597 Müasir texniki-texnoloji proseslər, sosial-iqtisadi tədbirlər torpaqdan və əmlakdan necə istifadəyə şərait yaratmalıdır?

- tövsiyəyə uyğun
- səmərəli
- əlaqəsi yoxdur
- plana əsasən
- göstərişə əsasən

598 Məhsul istehsalının istehsal xərci, maya dəyəri, qiyməti, keyfiyyəti və s. iqtisadi səmərəliliyin səviyyəsinə necə təsir göstərir?

- eyni
- müxtəlif
- sadə
- əlaqəli
- sabit

599 ASK-da itkilərin çoxalması və keyfiyyətin pisləşməsi nəyin aşağı düşməsinə səbəb olur?

- istehsal xərcinin
- iqtisadi səmərəliliyin
- əmək sərfinin
- mexanikləşmənin
- məşğulluğun

600 İstehsal prosesində sərf olunan xammal və materialların azalması nəyin çoxalmasına təsir edir?

- maya dəyərinin
- istehsal xərcinin
- zərərliyinin
- xalis məhsulunun
- əmək haqqının

601 Kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsulun dəyəri nəyə daxildir?

- istehsal xərcinə
- son məhsula
- ümumi məhsula
- ümumi gəlirə
- mənfəətə

602 ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- istehsal xərcini
- xalis gəliri
- son məhsulu
- mənfəəti
- xalis məhsulu

603 ASK-da əsas istehsal fondlarından istifadənin iqtisadi səmərəliliyinin əsas göstəriciləri nədən ibarətdir?

- fondun formalaşma mənbəyi
- fondverimi və fondtutumu
- fondun dinamik artımı
- fondun istifadənin normalaşdırılması
- fondun strukturu

604 ASK-da ümumi məhsulun dəyəri müəyyən edilərkən hansı qiymət əsas götürülür?

- tarif qiymətləri
- müqayisəli qiyməti
- topdansatış qiyməti
- pərakəndə qiyməti
- nisbi qiyməti

605 ASK-da iqtisadi səmərəliliyin səviyyəsinə qiymət verildikdə ona hansı miqyasda baxılır?

- sahələr
- təsərrüfat formaları, bölmələr
- bunları əhatə etmir
- bunların hamısı
- xalq təsərrüfatı

606 ASK-da xalis məhsul istehsalının mənbəyi nədir?

- məhsulun keyfiyyəti

- emal olunan məhsul
- satılan məhsul
- xam məhsul istehsalı
- məhsul itkisi

607 Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- istehlak norması ilə
- məhsul istehsalının artımı ilə
- məhsulun istehsal xərcləri ilə
- əmtəəlik məhsulun çoxalması ilə
- əmtəəlik səviyyəsi ilə

608 ASK-da xalis məhsul (ümumi gəlir) nədir?

- cəmi məhsuldur
- reallaşan dəyərdir
- istehlak olunan dəyərdir
- cəmi məhsulun dəyəridir
- yeni yaradılan dəyərdir

609 ASK-da səmərəlilik nədir?

- fondlarla təminatın yaxşılaşması
- istehsal xərcinin azalması
- alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- əldə edilən gəlirin çoxalması
- rentabelliliyin dinamikası

610 ASK-da geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- iqtisadi münasibət
- ictimai səmərəlilik
- istehsalın çoxalması
- pul gəlirinin artması
- mənfəətin azalması

611 Məhsul istehsalının iqtisadi səmərəliyi istehsal xərci, maya dəyəri, keyfiyyəti ilə yanaşı nədən asılıdır?

- əmək sərfindən
- qiymətdən
- emaldan
- becərmədən
- suvarmadan

612 ASK-da bir işçi, bir adam-saat hesabına məhsul çıxımının səviyyəsi nəyi əks etdirir?

- mexanikləşməni
- əmək məhsuldarlığını
- maya dəyərini
- rentabelliği
- istehsal xərcini

613 Nəyin yüksəlməsi istehsal xərci, keyfiyyət, qiymət və digər amillərdən asılıdır?

- zərərlik səviyyəsinin
- iqtisadi səmərəliliyin
- əmək sərfinin

- əmək haqqının
- fond veriminin

614 Kənd təsərrüfatı istehsal prosesində texniki-texnoloji və təşkilatı amillərin düzgün həyata keçirilməməsi nəticəsində nə baş verir?

- itkilər artır, keyfiyyət pisləşir
- gəlirlər çoxalır
- istehsal xərci azalır
- maya dəyəri ucuzlaşır
- mənfəət artır

615 Ümumi məhsul istehsalı prosesində amortizasiya ayırmalarının azalması nəyin artmasına səbəb olur?

- xalis məhsulun
- xalis gəlirin
- əmək haqqının
- mənfəətə
- son məhsulun

616 Xammal və son məhsulların satışını aparan təşkilatların xalis məhsulunun dəyəri nəyə daxil olur?

- son məhsula
- ümumi gəlirə
- mənfəətə
- xalis gəlirə
- xalis məhsula

617 ASK-dan kənarında istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir?

- xalis məhsulun
- son məhsulun
- aralıq məhsulun
- heç birinin
- ümumi məhsulun

618 ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir?

- xalis gəlir
- aralıq məhsul
- xalis məhsul
- rentabellik
- mənfəət

619 ASK-da dövriyyə vəsaitindən istifadənin iqtisadi səmərəliliyinin əsas göstəricisi nədir?

- vəsaitin strukturudur
- vəsaitin dövriyyə müddətidir
- vəsaitin artım dinamikasıdır
- vəsaitin normalaşdırılmasıdır
- vəsaitin həcmidir

620 ASK-da əmtəəlik məhsul nəyə deyilir?

- tədarük olunan məhsul
- satılan məhsul
- istehsal olunan məhsul
- saxlanılan məhsul
- emal olunan məhsul

621 ASK-da iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- əmək məhsuldarlığı
- əsas fondların dəyəri
- istehsal xərci
- mexanikləşmə
- əmək haqqı

622 ASK-da xammal istehsalının, son məhsulun artımı, keyfiyyətin yüksəlməsi, itkilərin azaldılması nəyin çoxalmasına səbəb olur?

- işçi qüvvəsinin
- əmək sərfinin
- maya dəyərinin
- xalis məhsulun
- itkilərin

623 ASK-da istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir?

- əmək sərfindən
- istehsal resursundan
- torpaq fondundan
- əmək ehtiyatından
- əmək haqqından

624 ASK-da aralıq məhsul nədir?

- ümumi məhsulun zay olan hissəsidir
- ümumi məhsulun tədarük olunan hissəsidir
- ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
- ümumi məhsulun satılan hissəsidir
- ümumi məhsulun emal olunan hissəsidir

625 ASK-da səmərəliliyin hansı forması müəyyən edilir?

- yalnız təşkilati
- sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- yalnız sosial
- yalnız istehsal-iqtisadi
- yalnız texniki-texnoloji

626 Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- əmək sərfinin
- iqtisadi səmərəliliyin
- məhsuldarlığın
- keyfiyyətin
- maya dəyərinin

627 ASK-nin infrastrukturunu hansı istehsal prosesinin normal inkişafını təmin edir?

- intensiv
- sadə
- qarışıq
- ekstensiv
- geniş

628 ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir?

- tədarük sahəsinə
- satış sahəsinə
- istehsal sahəsinə
- məhsulun daşınmasına
- məhsulun saxlanılmasına

629 Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır?

- eroziyaya
- istehsal resurslarına
- istehsal xərcinə
- əmək haqqına
- satış qiymətlərə

630 Əhalinin həyat şəraitinin yaxşılaşmasına, iş qüvvəsinin təkrar istehsalına və onların fəaliyyətinə şərait yaradan xidmət nədir?

- istehsal-iqtisadi əlaqə
- sosial infrastruktur
- texniki xidmət
- texnoloji xidmət
- sosial-iqtisadi şərait

631 ASK-da infrastrukturu nədən ibarətdir?

- İstehsalın stimullaşdırılmasıdır
- İstehsal və sosial xarakterli xidmətdir
- İstehsalın inkişaf etdirilməsidir
- Məhsulun xərcinin azaldılmasıdır
- Əməyin təşkilidir

632 ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- əsas quruluş
- alt, aşağı quruluş
- əməyin təşkili
- əmək birləşməsi
- üst, yuxarı quruluş

633 ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- əməyin təşkilinə
- müxtəlif növ xidmətlərə
- əmək haqqına
- əmək ehtiyatına
- istehsalın intensivləşməsinə

634 ASK-da istehsal olunan xammalın yüksək keyfiyyətdə istehlakçılara çatdırılması nədən asılıdır?

- iqlim şəraitindən
- infraqurulturdan
- emal sahəsindən
- əmək sərfindən
- əmək haqqından

635 ASK-da təbii-iqlim, relyef, su, texnoloji proseslər və digər şərtlər nəyə təsir edir?

- infraqurultura

- hər şeyə
- heç nəyə
- insanlara
- maşınlara

636 Aqrar islahatlar ASK sahələri arasındakı əlaqələrin funksiyasında nəyə səbəb olmuşdur?

- zəifləməsinə
- sabitləşməsinə
- əlaqənin pozulmasına
- heç nəyə
- dərinləşməsinə

637 Aqrar islahat nəticəsində emal müəssisələrinin fəaliyyətində nəyə nail olunur?

- xərclər azalır
- emala ehtiyac qalmır
- müasirləşir
- sabit qalır
- inkişafı zəifləyir

638 Məhsulun keyfiyyətinin yüksəlməsi istehsal prosesinin düzgün həyata keçirilməsi ilə yanaşı hansı sahə ilə əlaqədardır?

- əmək ehtiyatı
- xidmət sahələri
- tikinti sahəsi
- nəqliyyat sahəsi
- əmək haqqı

639 İnfrastrukturun ayrı-ayrı hissələri istehsal prosesinin normal həyata keçirilməsi ilə əlaqədar olaraq hansı mərhələləri əhatə edir?

- Bunların heç birini
- Bunların hamısını
- Hazırlıq işlərinin yerinə yetirilməsini
- İstehsal prosesinin fasiləliyini
- İstehsal-istehlak əlaqələrinin tənzimlənməsi

640 ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır?

- 4 istiqamət
- 5 istiqamət
- 3 istiqamət
- 6 istiqamət
- 8 istiqamət

641 ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- əmək sərfinə
- istehsal prosesinə
- əməyin təşkilinə
- məhsul satışına
- əmək haqqına

642 İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir?

- əmək sərfindən
- sosial, texnoloji-texniki sahələrin cəmi
- istehsal-iqtisadi əlaqələrin cəmi
- maya dəyərindən
- istehsal xərcindən

643 ASK-nin infrastrukturunu məhsul istehsalı prosesində necə iştirak edir?

- iştirak etmir
- bilavasitə
- əlaqəsi yoxdur
- dolayı
- qismən

644 ASK-da hansı infrastruktur istehsal infrastrukturunu təşkil edir?

- emala xidmət
- istehsala xidmət
- bütün xidmətlər
- sosial xidmətlər
- əhaliyə xidmət

645 Aqrar islahatlar nəticəsində kənd yerlərində mədəni-məişət şəraitinin və həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar nə yerinə yetirilmişdir?

- idman sahəsi inkişaf etmiş
- yollar sabit qalmış
- sosial tədbirlər həyata keçirilmiş
- əmək haqqı artmış
- nəqliyyat növü dəyişmiş

646 Aqrar islahat nəticəsində istehsal və xidmət sahələrinin əlaqələrində nə baş verir?

- heç nə baş vermir
- genişlənir
- sabit qalır
- məhdudlaşır
- əlaqələr kəsilir

647 Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir?

- suvarma
- əmək haqqı
- kimyəvi maddələr
- yanacaq-sürtgü materialları
- nəqliyyat-texniki təmir

648 İstehsal infrastrukturuna öz təyinatına görə aşağıdakıların hansını təmin edir?

- Məhsulların səmərəli saxlanılmasını
- Təchizat, tədarük nəqliyyatı
- Satışla əlaqədar xidmətləri
- Bunların hamısını
- İstehsal şəraitinin normal fəaliyyətini

649 ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır?

- Sosial
- İstehsal və sosial

- İdarəetmə istiqaməti
- Elmi-texniki tərəqqi
- İstehsal

650 ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir?

- işin
- təcrübənin
- xidmətin
- üsulların
- əməliyyatın

651 İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- istehsal sahələri
- infrastruktura
- köməkçi sahə
- sosial sahə
- yardımçı sahə

652 Aqrar sahibkarlıq şəraitində idarəetmə fəninin predmeti nədir?

- istehsal texnologiyası
- istehsal xərci
- əmək sərfi
- istehsal texnikası
- ictimai istehsal

653 Aqrar sahibkarlıq şəraitində idarəetmənin düzgün həyata keçirilməsi nəyin yüksəlməsinə səbəb olur?

- istehsal xərcinin
- əmək sərfinin
- maddi marağın
- qiymətin
- maya dəyərinin

654 ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır?

- müxtəlif prinsipə
- ümumi prinsipə
- əlaqəsi yoxdur
- eyni əlaqəlidir
- oxşar prinsipə

655 ASK-nin və xüsusilə kənd təsərrüfatının idarəedilməsinin təşkili üçün nəyin nəzərə alınması vacibdir?

- intensivləşmə
- istehsal xüsusiyyətləri
- iqtisadi əlaqələr
- əməyin təşkili
- mexanikləşmə

656 ASK-nin idarəedilməsi fənninin obyektı nədir?

- müasir texnologiyadır
- sosial-iqtisadi sistemdir
- sosial inkişafdır

- iqtisadi yüksəlişdir
- texniki tərəqqidir

657 ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır?

- kadr hazırlığı
- kompleksin elmi əsaslarla idarə edilməsi
- torpaqların artırılması
- mexanikləşmənin genişlənməsi
- mədəni-məişətin yaxşılaşması

658 ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir?

- idarəetmənin əmək haqqı
- idarəetmənin hüquq, vəzifə məsuliyyəti
- istehsalın intensivləşməsi
- istehsalın ixtisaslaşması
- əmək ehtiyatı

659 ASK-da islahatların nəticəsində təsərrüfatçılıq formalarının yeniləşməsi nəyin köklü dəyişməsinə səbəb olmuşdur?

- texniki qulluğun
- idarəetmə prinsipinin
- mexanikləşmənin
- planlaşmanın
- texnologiyanın

660 Aqrar sahibkarlıq formaları kim tərəfindən idarə olunur?

- plan orqanları
- özləri
- bələdiyyə
- icra hakimiyyəti
- mütəxəssislər

661 ASK-da idarəetmə fəninin obyektı nədir?

- iqtisadi tənəzzül
- sosial-iqtisadi sistemlər
- istehsal texnikası
- istehsal texnologiyası
- sosial ədalət

662 Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir?

- düzgün
- qeyri-səmərəli
- plana əsasən
- məqsəduyğun
- səmərəli

663 ASK-da istehsalın ixtisaslaşması, intensivləşməsi, inteqrasiyası, iqtisadi münasibətlərin tənzimlənməsi, iqtisadi-istehsal əlaqələr kim tərəfindən idarə olunur?

- xidmət sahələri

- Nazirlik
- İcra Hakimiyyəti
- Bələdiyyələr
- tam sərbəst

664 ASK-ya daxil olan istehsal və xidmət sahələrinin idarəedilməsi kim tərəfindən müəyyən olunmuş formada idarə olunur?

- Nazirlik tərəfindən
- icra hakimiyyəti tərəfindən
- müəssisə tərəfindən sərbəst
- ASK tərəfindən
- bələdiyyə tərəfindən

665 ASK-da istehsalın iqtisadi səmərəliliyin yüksəldilməsinin başlıca amillərindən biri nədir?

- maya dəyərinin yüksəlməsi
- idarəetmənin səmərəli qurulması
- kadr hazırlığı
- əmək haqqının çoxaldılması
- əmək sərfinin artırılması

666 ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir?

- əmək haqqı artırılmalıdır
- bəzi ixtisaslar azaldılmalıdır
- kadr hazırlığı artırılmalıdır
- əmək sərfi çoxaldılmalıdır
- oxşar funksiyaları birləşməlidir

667 ASK-da kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi ehtiyacından nə irəli gəlir?

- planlaşma
- istehsalın strukturu
- istehsalın təşkili
- əmək haqqı
- idarəetmə

668 Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır?

- stimullaşmanın
- maddi marağın
- fəaliyyətinin
- əmək haqqının
- əmək təşkilinin

669 Sahibkarlıq şəraitində idarəetmənin düzgün fəaliyyət göstərmədikdə istehsal resurslarından necə istifadə olunur?

- səmərəli
- qeyri-səmərəli
- dinamik
- sabit
- düzgün

670 İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir?

- dəyişmə meylini
- istiqamətini

- fəaliyyətini
- quruluşunu
- dinamikasını

671 ASK-da idarəetmə funksiyasına əmək tutumuna, işçilərin sayına, idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- təmərküzləşmə
- ixtisaslaşma
- inteqrasiya
- kooperasiya
- istehsal amilləri

672 Xalq təsərrüfatının, ayrı-ayrı sahələrin, regionların, müəssisələrin idarə olunması nə deməkdir?

- sosial idarəetmə
- bələdiyyələrin idarə olunması
- ictimai istehsalın idarə olunması
- əməyin idarə olunması
- elmi-texniki tərəqqinin idarə olunması

673 Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur?

- idarəetmənin
- tədarük və satışın
- əmək haqqının
- texnikadan istifadənin
- istehsal texnologiyasının

674 İnzibati idarəetmə üsullarının tətbiqinin nəyi tapşırıqların, sərəncamların, normativlərin, göstərişlərin elmi əsaslara uyğun olaraq başqa üsullarla əlaqələndirilməsindən asılıdır?

- əməyin təşkili
- iqtisadi səmərəliliyi
- təşkilati səviyyə
- texnoloji səviyyə
- istehsalın səviyyəsi

675 ASK sistemində idarəetmə funksiyalarına nə aiddir?

- tədarük, satış, saxlama
- xammal istehsal edən sahələr
- bunların hamısı
- emal müəssisləri
- bunların heç biri

676 ASK müəssisələrində istehsalın həcmnin kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir?

- heç nə dəyişmir
- işlərin həcmi və sistemi dəyişir
- funksiyalar yenilənir
- funksiyalar dəyişir
- funksiyalar təzələnir

677 ASK-da idarəetmə funksiyaların nəyi idarə edilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir?

- əlaqəsiz fəaliyyəti

- düzgün təşkili
- stimullaşması
- ayrı-ayrı fəaliyyəti
- birgə təsiri

678 Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- maddi maraq
- mənfəətin çoxalması
- müstəqilliyin təmin olunması
- istehsalın ixtisaslaşması
- pul gəlirinin artması

679 ASK-nin idarəetmə elmi ona məxsus bir sıra spesifik nəyə məxsusdur?

- iqtisadi amilə
- xüsusiyyətə
- texniki xidmətə
- sosial vəziyyətə
- təşkilatı şərtə

680 İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır?

- münasibət yaranmır
- münasibətlər
- heç nə
- bir-birinə kömək etmək
- biri digərinə əngəl yaradır

681 ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti formalaşmışdır?

- heç nə dəyişməmiş
- yeni
- sadə
- mürəkkəb
- dəyişməmiş

682 Aqrar sahibkarlıq formalarının idarəedilməsi qaydaları necə müəyyən edilir?

- inzibati qaydada
- sərbəst qaydada
- göstəriş əsasında
- təşkilatı qaydada
- normativ yollarla

683 ASK-da idarəetmənin hansı üsullarından həm ayrılıqda və həm də idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə edilə bilər?

- siyasi
- inzibati
- sosial
- təşkilatı
- texnoloji

684 ASK-da idarəetmə funksiyaları təzahür və mahiyyət etibarı ilə necə olur?

- oxşar
- eyni

- əlaqələri çox yaxın
 müxtəlif
 əlaqəli

685 ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir?

- stimullaşmasıdır
 fəaliyyətidir
 təşkilidir
 genişlənməsidir
 məhdudlaşmasıdır

686 İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- istehsalın təşkilidir
 fəaliyyəti əlaqələndirmək
 təsiretmə sistemidir
 kömək göstərmək
 yardım etmək

687 ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir?

- dəyişilir
 əsaslanır
 köməklik
 əks təsir
 heç nə

688 İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir?

- bahalaşmasından
 aşkar olunmasından
 nəzərdən keçirilməsindən
 sadələşməsindən
 dəyişməsindən

689 İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir?

- əməyin təşkilinin
 istehsal xərcinin
 maya dəyərinin
 qiymətin
 imkanların

690 Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur?

- sabit qalmış
 universallaşmış
 sadələşmişdir
 ucuzlaşmış
 bahalaşmış

691 Aqrar sahibkarlıq şəraitində idarəetmənin hansı formasından istifadə olunur?

- normativ
 iqtisadi
 müqayisə

- amirlik
- təşkilati

692 ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan əsasında müqayisə etmək olar?

- təşkilati
- texnoloji
- nəzarət
- sosial
- iqtisadi

693 ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə ixtisaslaşma, proporsionallıq, paralellik, dəqiqlik, ahəngdarlıq həyata keçirilir?

- iqtisadi
- təşkilat
- texnoloji
- texniki
- sosial

694 ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir?

- məhdudlaşır
- ciddi şəkildə dəyişir
- yenidən qurulur
- genişlənir
- dəyişmir

695 İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır?

- iqtisadi mexanizmi
- mexanikləşmə üsulu
- maraqlandırma qaydası
- təşkili üsulu
- münasibətləri

696 İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir?

- iqtisadi amilləri
- əməyin təşkilinin
- istehsala xidmətin
- istehsalın texnologiyasının
- mexanikləşmənin

697 Aqrar sferada fəaliyyət göstərən elmi-istehsal birlikləri kim tərəfindən idarə olunurlar?

- iqtisadçılar
- elmi şura
- həmkarlar təşkilatı
- bələdiyyələr
- icra başçısı

698 Aqrar sahibkarlıq forması olan kəndli (fermer) təsərrüfatı kim tərəfindən idarə olunur?

- aqronom
- kollektivin başçısı
- direktor
- sədr

bələdiyyə

699 ASK-da idarətmə elminin mahiyyətinin əsas istiqamətlərindən biri də idarətmənin nəyinin müəyyənləşdirilməsidir?

- təşkilinin
- funksiya və metodlarının
- bahalaşmasının
- ucuzlaşmasının
- sadələşməsinin

700 İstehsal prosesi mərhələsində insanlar arasında yaranan münasibət fəaliyyətinin nəyini öyrənilməsi onun səmərəliliyinin yüksəldilməsində vacib şərtidir?

- sadələşməsinin
- mürəkkəbləşməsinin
- pozulmasının
- dərk edilməsinin
- qanunauyğunluqlarının